



XALQ QƏZETİ

№ 66 (29038) 29 mart 2019-cu il, cümə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib

Prezident İlham Əliyevin çıxışı



□ **Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.**

Dövlətimizin başçısı müşavirədə çıxış etdi. – Martın 26-da ticarət mərkəzlərinin birində yanğın baş vermişdir. Xoşbəxtlikdən insan itkisi olmamışdır. Ancaq o ticarət mərkəzində çalışan insanlara maddi ziyan dəymişdir. Yanğının səbəbləri araşdırılıb, bu gün ilkin məlumat verilecekdir və əminəm ki, tam araşdırılacaqdır. Eyni zamanda, biz sahibkarların problemlərini həll etməliyik.

Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik. Dünən Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirilib. Bu gün şəhər ikinci görüş keçirilib və onlara deyilib ki, dövlət onlara dəstək və yardım göstərəcəkdir. Belə hadisələr baş

verir. Əlbəttə ki, səbəblər tam araşdırılmalıdır və operativ olaraq dövlət sahibkarlara öz maddi yardımını göstərməlidir. İqtisadiyyat Nazirliyi ticarət mərkəzində çalışan sahibkarlarla bir-bir görüşməlidir, onların problemlərini dinləməlidir və onlara dəstək göstərməlidir. Maliyyə Nazirliyi operativ olaraq, ilkin maliyyə vəsaiti ayırmalıdır ki, sahibkarlara bu vəsaitin verilməsi təmin edilsin. Bununla bərabər, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi yanmış malların qiymətini sahibkarlarla birlikdə araşdırmalıdır, aydınlaşdırmalıdır və bizdə bu məsələ ilə bağlı

dəqiq məlumat olmalıdır. Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Məsələn, bu yaxınlarda Şamaxı, İsmayilli, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Artıq evlərin tikintisi başlamışdır və bu ayın əvvəlində

birinci evlərin vətəndaşlara təqdimat mərasimi keçirilmişdir. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalasınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq. Azərbaycan çox güclü sosial siyasət aparır. Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir. Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur.

Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadıq və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik. Məsələni tam araşdırıb təklifləri vermək üçün komissiya yaradılacaq. Əlbəttə ki, komissiya bir müddət işləyəcək. Ancaq biz operativ olaraq sahibkarlara ilkin mərhələdə maddi

dəstək göstərməliyik ki, onlar bu vəziyyətdən çıxıb bilsinlər. Gələcəkdə onları işlə təmin etmək üçün müvafiq addımlar atılacaq. O ki qaldı, ticarət mərkəzinin sahibkarlarının fəaliyyətinə, əlbəttə ki, onlar dövlət tərəfindən sahibkarlara veriləcək məbləğin ödənilməsinə tam təmin etməlidirlər və edəcəklər. Ancaq nəzərə alsaq ki, biz istəyirik məsələ tezliklə öz həllini tapsın, bu məqsədlə, yenə də dediyim kimi, dövlət dərhal öz dəstəyini göstərməlidir.

(ardı 2-ci səhifədə)

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyaya işgüzar səfərə gəlib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Avstriya Respublikasına işgüzar səfərə gəlib.**

AZƏRTAC

Prezident İlham Əliyev Avstriyanın vitse-kansleri ilə görüşüb



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Vyanada Avstriya Respublikasının vitse-kansleri Haydn-Kristian Štraxe ilə görüşüb.**

Avstriyanın vitse-kansleri ilə Bakıda keçirdiyi görüşü məmnuniyyətlə xatırladan dövlətimizin başçısı həmin görüşdə ikitərəfli əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldığını dedi. Azərbaycan-Avstriya münasibətlərinin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu ölkəyə səfərinin, həmçinin vitse-

kanslerle görüşünün əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Avstriya Respublikasının vitse-kansleri Haydn-Kristian Štraxe ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşünün və apardığı səmərəli müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafına tökan verdiyini ifadə etdi.

Söhbət zamanı Azərbaycan ilə Avstriya arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərinə toxunuldu, bu çərçivədə iki ölkənin dövlət qurumları və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulandı. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib

(*əvvəli 1-ci səhifədə*)

Sonra fövqəladə hallar naziri Kəmaləddin HEYDƏROV yanğının başvermə səbəbləri, əhatə dairəsi və həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Nazir bildirdi ki, hadisədən dərhal sonra operativ olaraq yanğınsöndürənlər hadisə yerinə yaxınlaşıb və ilkin tədbirlər həyata keçirilib.

Yanğının mənbəyinin ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönxənanadan başladığını deyən Kəmaləddin Heydarov qeyd etdi ki, yanğının başvermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında da əks olunub. Yanğının söndürülməsinə 35 yanğınsöndürən maşının və 3 helikopterin cəlb olunduğunu deyən nazir bildirdi ki, ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyədək əməl olunmayıb. Kəmaləddin Heydarov dedi ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və rayon icra hakimiyyətinə müvafiq müdaciətlərin olummasına baxmayaraq, burada yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib və bu məqsədlə tələb olunan hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməsi və binanın alqaponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub.

Nazir hadisənin fəsadlarının aradan qaldırılması və yanğının ətraf binalara keçməməsi üçün bütün lazımi tədbirlərin operativ görüldüyünü vurğuladı. O, hadisənin başvermə səbəblərinin araşdırılması məqsədilə qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsinə və əldə edilən ilkin materialların komissiyaya təqdim ediləcəyini bildirdi.

Baş prokuror Zakir QARALOV hadisə baş verən andan müvafiq qurumların birgə sayələri nəticəsində vəziyyətin nəzarətə alındığını, insanların həmin ərazidən təxliyə edildiyini bildirdi. Baş prokuror hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi üzrə cinayət işinin qaldırıldığını, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşümlü ekspertizalarının təyin olunduğunu dedi, qısa vaxtda yaranmış istintaq-əməliyyat qrupu tərəfindən bu ekspertizaların həyata keçiriləcəyini vurğuladı. Zakir Qaralov hadisə ilə bağlı sahibkarların dindirilməsi və ilkin ifadələrinin alınması istiqamətində

işlərin görülməyini qeyd etdi, istintaqın gedişi ilə bağlı vaxtaşırı dövlətimizin başçısına məlumat verilməyini bildirdi.

Daxili işlər naziri Ramil USUBOV məlumat verərək dedi ki, yanğın baş verdikdən dərhal sonra Daxili İşlər Nazirliyinin və Baş Polis İdarəsinin rəhbərliyi və şəxsi həyati hadisə yerinə gedib və qarşıda duran vəzifələrlə bağlı operativ tədbirlər görüblər. Belə ki, yol polisi əməkdaşları yanğınsöndürənlərin hadisə yerinə vaxtında və maneəsiz çatmaları üçün lazımi şərait yaradıb, 400 nəfərdən çox polis əməkdaşı hadisə yerində təhlükəsizlik tədbirlərinin təmin olummasına cəlb edilib, əhəlinin oradan uzaqlaşdırılması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı zəruri tədbirlər görüldü. Ramil Usubov yanğının baş verməsi ilə bağlı müşahidə kameralarının qeydlərinin müvafiq qurumlara təqdim olunduğunu bildirdi. Dövlətimizin başçısının tapşırığı ilə yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyi əməkdaşlarının da təmsil olunacağını vurğulayan nazir tapşırıqların yüksək səviyyədə həyata keçiriləcəyini qeyd etdi.

İqtisadiyyat naziri Şahin MUSTAFAYEV dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bir sıra addımların atılacağını bildirdi. Nazir ticarət mərkəzində icarədə olan sahibkarlara dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı görüşlərin keçirildiyini və ziyanla əlaqədar ilkin məlumatların alındığını diqqətə çatdırdı. O, sahibkarlara bir neçə istiqamətdə ilkin dövlət dəstəyinin göstəriləcəyini, müəyyən halda güzəştli kreditlərdən istifadə ilə bağlı mexanizm üzərində də işlənildiyini, sahibkarların yeni ticarət mərkəzi tikilənə qədər digər ticarət mərkəzlərində yerləşdirilməsi istiqamətində işlərin aparıldığını vurğuladı.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif QASIMOV yanğınla əlaqədar yerli icra hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verdi. O, düşünə və bu gün sahibkarlarla operativ görüşdükələri, dəyən ziyanın aradan qaldırılması məqsədilə dövlət tərəfindən ilkin maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Prezidentin tapşırıqlarını onlara çatdırdıqlarını dedi və sahibkarların bu xəbəri yüksək minnətdarlıq hissi ilə qarşıladıklarını vurğuladı.

Müşavirəyə yekun vuran Prezident İlham ƏLİYEV dedi:

– Bir daha demək istəyirəm ki, ilk növbədə, yanğının səbəbləri tam araşdırılmalıdır. İlk versiyalar var. Kamera müşahidəsi də deməyə əsas verir ki, yanğın haradan başlayıb. Bunu nəzərə alaraq yekun rəy əlbəttə ki, təqdim olunacaq. Eyni zamanda, bütün ticarət mərkəzlərində ciddi təftiş işləri aparılmalıdır, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar, Bakı Şəhər İcra Hakimiyyəti, rayon, şəhər icra hakimiyyətləri bu işlərlə çox ciddi məşğul olmalıdırlar. Təhlükəsizliklə bağlı olan bütün məsələlər ən yüksək standartlarda təmin edilməlidir.

Sahibkarlara gəldikdə, bir daha demək istəyirəm ki, dövlət onların yanında olacaq. Onlara artıq bu məlumat verildi. Maliyyə dəstəyinin göstərilməsi operativ qaydada təşkil edilməlidir və müvafiq göstəriş verilib. Eyni zamanda, burada da qeyd olunduğu kimi, onlara güzəştli şərtlərlə kreditlər verilməlidir, dəymiş ziyan dəqiq hesablanmalıdır. Onların bu gün fəaliyyətdə olan digər ticarət mərkəzlərində yerləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir ki, işsiz qalmasınlar.

Beləliklə, hesab edirəm, görülmüş və görülməli tədbirlər nəticəsində sahibkarlar bir daha görcəklər ki, dövlət hər zaman onları dəstəkləyir. Azərbaycanda sahibkarlığın inkişafı geniş vüsət alıb və ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafı böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlıdır. Azərbaycanda indi sahibkarlar sinfi yaradılıb. Sahibkarlar müxtəlif sahələrdə - həm istehsalda, xidmət və ticarət sektorlarında çox fəal işləyirlər. Əlbəttə ki, dövlət onlara həm siyasi dəstək, həm də maliyyə dəstəyi verir. Bil-diyiniz kimi, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir. Ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman onların yanında və onların yanında olacaqdır.

Qeyd etdiyim kimi, komissiya tezliklə fəaliyyətə başlamalıdır, bütün bu məsələləri araşdırmalıdır və yekun rəy təqdim etməlidir. Sağ olun.

AZƏRTAC

Azərbaycan hökuməti ilə UNESCO arasında müqavilə imzalanıb

□ **Mədəniyyət naziri Əbülfəs Qarayevin UNESCO-da görüşləri çərçivəsində Azərbaycan hökuməti ilə təşkilat arasında bu ilin 30 iyun–10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.**

Nazirlikdən bildirilib ki, müqaviləni Azərbaycan hökuməti tərəfdən nazir Əbülfəs Qarayev, UNESCO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalayıb.

Sənəddə tədbirin təşkil ilə bağlı həm Azərbaycanın, həm də UNESCO-nun vəzifə öhdəlikləri əks olunub. Bununla yanaşı, müqavilədə komitədən əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun təşkil ilə bağlı məsələlər göstərilib.

AZƏRTAC



AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 119

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının vergilər naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.”.

2. 6.1-ci bənddə "layihələrini" sözdündən sonra "və hər bir proqnozlaşdırılan göstəricisinə dair açıqlamaları" sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmununda 6.1-1-ci və 6.1-2-ci bəndlər əlavə edilsin:

"6.1-1. Komissiyanın Katibliyi smetaların ilkin layihələrini və bu Qərarın 6.1-1-ci bəndində nəzərdə tutulan məlumatları elektron və kağız daşıyıcılarla rəy və təkliflər bildirilməsi üçün Komissiyanın üzvlərinə təqdim edir;

6.1-2. Komissiyanın üzvləri bu Qərarın 6.1-1-ci bəndinə əsasən təqdim olunan layihələrə dair rəy və təkliflərini 15 gün müddətində Komissiyanın Katibliyinə təqdim edir;"

4. 6.2-ci bənddə "Komissiya təqdim

olunmuş layihələrin müzakirəsini və" sözləri "Komissiyanın Katibliyi təqdim olunmuş rəy və təkliflər əsasında layihələrin" sözləri ilə, "15" rəqəmi isə "25" rəqəmi ilə əvəz edilsin.

5. 6.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"6.3. iri dövlət şirkətləri, bu Qərarın 6.2-ci bəndinə əsasən aparılmış qiymətləndirmənin nəticələrinə dair müvafiq rəylər nəzərə alınmaqla düzəlişlər edilməsi gəlirlər və xərclər smetasının layihəsini oktyabr ayının 15-dək Komissiyanın Katibliyinə təqdim edir;"

6. Aşağıdakı məzmununda 6.3-1-ci bənd əlavə edilsin:

"6.3-1. Komissiyanın Katibliyi iri dövlət şirkətlərinin növbəti ilin gəlirlər və xərclər smetalarının yekun layihələrini elektron və kağız daşıyıcılarla Komissiyaya təqdim edərək, onların Komissiyada müzakirəsini təşkil edir;"

7. 6.4-cü bənddə "20" rəqəmi "25" rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmununda 6.4-1-ci bənd əlavə edilsin:

"6.4-1. Azərbaycan Respublikasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşlarında (investisiya xərclərində)

Ş.H.Xanbabayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu

Xanbabayev 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 mart 2019-cu il

Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ilin mart ayının 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəymişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas”

ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratsın.

1.2. görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 mart 2019-cu il

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətinə

Hörmətli Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməkdaşları və veteranları!
Sizi Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi fəaliyyətə başlamış xüsusi xidmət orqanlarınıza mürəkkəb inkişaf yolu keçmişlər.

Sovet İttifaqı dövründə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin təhlükəsizlik orqanlarının xalqımızın maraqlarına xidmət göstərməsini təmin etmiş və peşəkar milli kadrların yetişməsinə əvəzsiz töhfə vermişdir.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan çox ciddi təhlükələrə – ilk növbədə, Ermənistanın təcavüzü ilə, habelə terrorçuluq, separatçılıq, dərindən siyasi və sosial-iqtisadi böhranla üzləşmişdir. Dövlətçiliyimizin təhlükə altında olduğu belə bir vəziyyətdə Azərbaycan xalqı müdrik qərar qəbul edərək, ölkəyə rəhbərliyi ümummilli lider Heydər Əliyevə etibar etdi.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev ölkəmizi parçalanmaq və müstəqilliyini yenidən itirmək təhlükəsindən qurtardı, ictimai-siyasi sabitliyi təmin etdi. Məhz ümummilli

liderin sayələri nəticəsində zəngin dövlətçilik ənənələrimiz bərpa olundu, dünyəvi, demokratik və hüquqi dövlətin təməli qoyuldu, ölkəmiz dünyəvi arenasında bərabərhuquqlu etibarlı tərəfdaş kimi tanındı.

Bu dövrdə ulu öndər Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinin başlıca istiqamətlərini müəyyən etdi, dövləti xarici və daxili təhdidlərdən qorumağa qadir olan xüsusi xidmət orqanları sistemini formalaşdırdı.

Xüsusi xidmət orqanlarının müasir dövrün çağırışlarına uyğun inkişafını təmin etmək və fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə 2015-ci ildə mühüm islahatlar aparılmış, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılmışdır. Xidmətlər yüksək peşəkarlığı ilə seçilən kadrlarla komplektləşdirilmiş, müasir informasiya texnologiyaları ilə təchiz edilmiş, onların maddi-texniki təminatı və əməkdaşlarının sosial müdafiəsi gücləndirilmişdir.

Bu gün xüsusi xidmət orqanları Azərbaycanın milli maraqlarının təmin olunması, konstitusiya quruluşunun qorunması, dövlət qərarlarının informasiya təminatının həyata keçirilməsi, habelə terrorçuluğa, separatçılığa, dini ekstremizmə, transmilli müstəşkil cinayətkarlığa qarşı mübarizə və digər

sahələrdə uğurla fəaliyyət göstərirlər.

Dünyada və regionda gedən proseslərin sülh və təhlükəsizlik üçün yaratdığı təhdidlər beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusi xidmət orqanlarımız bir çox xarici dövlətlərin tərəfdaş qurumları ilə strateji xarakter daşıyan əlaqələr qurmuşdur və bu səmərəli əməkdaşlıq nəticəsində regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə dəyərli töhfə verirlər. Biz bu tərəfdaşlığı yüksək qiymətləndiririk və onun daha da dərinləşməsinə maraqlılıyıq.

Əminəm ki, xüsusi xidmət orqanlarımız qarşıya qoyulmuş vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, bu orqanların hər bir əməkdaşı ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsi yolunda qətiyyət və əzm nümayiş etdirəcəkdir.

100 illik yubileyiniz münasibətilə sizi bir daha ürəkdən təbrik edir, Azərbaycanın təhlükəsizliyinin etibarlı təmin olunması naminə şərafli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 mart 2019-cu il

Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,3 milyon (altı milyon yüz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 mart 2019-cu il

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2249; 2017, № 7, maddə 1497; 2018, № 1, maddə 124, № 7 (II kitab), maddə 1621; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 dekabr tarixli 567 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

əlavə edilsin:

“6.7-1. iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının hesabat ilinin birinci yarımilliyi üzrə icra vəziyyətinin nəticələrinə əsasən əməliyyat fəaliyyətindən cəmi daxilolmalarda proqnoz göstəricisindən 20 faizdən yuxarı kənarlaşma olduğu təqdirdə, həmin şirkətlərin gəlirlər və xərclər smetalarına yenidən baxılır.”.

12. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı” üzrə:

12.1. 10-cu hissə çıxarılısın;
12.2. 11-ci hissəyə “Aztekom” Məhdud Məsuliyyətli Cəmiyyəti”, sözlərindən sonra “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Şəhərdar Cəmiyyəti”, sözləri əlavə edilsin.

13. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması Qaydası” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqgazeti.com saytlarında tanış ola bilərsiniz.

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğın Azərbaycan Prezidenti tərəfindən xüsusi nəzarətə götürülüb

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.**

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Cinayət işinin icraatı Azərbaycan Respublikası baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

Hazırda Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaq aparılan cinayət işi üzrə hadisənin başvermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın,

eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənəşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Yanğın nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Nizami Rayon Prokurorluğunda yaradılmış Qərargahın 421-10-02 və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.

FHN “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı RƏSMİ MƏLUMAT YAYIB

□ **Fövqəladə Hallar Nazirliyi (FHN) martın 26-da paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.**

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 26-da saat 8:13-də nazirliyin 112 – “qaynar telefon” xəttinə Bakının Nizami rayonu, Qara Qarayev prospekti - 81 ünvanında yerləşən “Diqlas” ticarət mərkəzinin yaxınlığında yerləşən işə obyektində (dönərxana) yanğının baş verması barədə məlumat daxil olub. Yanğının söndürülməsinə cəlb olunan nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri saat 8:21-də çağırış ünvanına çatıb. Yanğının sürətlə yayılması, yanğın hidrantlarını və su hovuzlarının uzaq məsafədə olması, ərazidəki ticarət obyektlərinin sıx yerləşməsi və həmin obyektlərin yanğının sürətlə yayılmasına səbəb ola biləcək materiallarla üzlənməsi nəzərə alınaraq saat 8:28-də yanğının söndürülməsi üçün “3 saylı çağırış” elan edilib.

Yanğınsöndürmə işlərinin sürətləndirilməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün yanğın yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Aviasiya dəstəsinin 3 yanğınsöndürmə helikopteri cəlb olunub.

Yanğın nəticəsində dörd mərtəbədə və mənsardadan, eləcə də üçmərtəbəli zirzəmidən ibarət ticarət mərkəzinin zirzəmisinin mənfəi birinci mərtəbəsindən binanın mənsardasına kimi içərisində təsərrüfat, geyim və s. mallar olan müxtəlif növ mağazalar, habelə ticarət mərkəzinə bitişik köşklər 2600 kvadratmetr sahədə, ticarət mərkəzinin yaxınlığında yerləşən təsərrüfat malları bazasında müxtəlif növ ticarət obyektlərinin üzlük hissələri və qismən plastik pəncərə çərçivələri və dam örtükləri 200 kvadratmetr sahədə (ümumilikdə 16 min 500 kvadratmetr sahədə) yandır.

Saat 12:30-da yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. Sonrakı mərhələdə kəşfiyyat, soyutma, ticarət mərkəzinin

zirzəmisində gizli yanğın və tüstülənmə mənbələrinin aşkarlanması üçün söküntü və söndürmə işləri aparılıb. Yanğın saat 23:45-də tam söndürülüb.

“Diqlas” ticarət mərkəzinin zirzəmisinin mənfəi 2-ci və 3-cü mərtəbələri (zirzəmi) içərisində olan mallarla birlikdə 5 min kvadratmetr sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2, meyvə-tərəvəz bazarı 2,5 hektar ərazidə və üçmərtəbəli “Lotos” ticarət mərkəzi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN-in Əməliyyat-İstintaq idarəsində cinayət işinin başlanılması ilə bağlı qərar qəbul edilib və istintaq qrupu yaradılıb.

“Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, guya, yanğın tam söndürülmədən yanğınsöndürmə bölmələrinin ərazini tərk etməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Qəti şəkildə bəyan edirik ki, bu məlumatlar kökündən yanlış olmaqla reallığı əks etdirmir və görülmə işlərinə üzünə kölgə salmaq məqsədilə qərəzli şəkildə yayılır.

Həmçinin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “Diqlas” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib.

Təəssüf hissi ilə bildiririk ki, əməliyyat barədə məlumatların nazirliyin rəsmi internet informasiya portalında mütləqi yenilənməsinə baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən məlumatlar yayır. Kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkə istifadəçilərinə bir daha mürciət edərək nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, daşıqlaşdırılmamış məlumatlardan istifadə etməməyə çağırır, hadisələrə həssaslıq və anlayışla yanaşmağı tövsiyə edirik.

Bir daha xatırladıq ki, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə məlumatlar nazirliyin rəsmi internet informasiya portalında (www.fhn.gov.az) mütləqi dərc olunur”, – deyərək FHN-in məlumatında qeyd olunub.

“The Washington Times”: Ermənistan Qarabağı daytarmalı və vassal dövlət olmağa son qoymalıdır

□ **“The Washington Times” qəzetində “Jewish News Syndicate” nəşrinin sabiq baş redaktoru Ceykob Kamarasın “Ermənistanda “məxməri inqilabın” hüduqlarından kənarda” sərlövhəli məqaləsi dərc olunmuşdur.**

Müəllif Ermənistanda baş vermiş “məxməri inqilaba” və onun nəticələrinə toxunaraq xatırladı ki, tezliklə həmin hadisənin bir ili tamam olacaq. Ötən ilin aprelinde Nikol Paşinyan hakimiyyətə nəzarəti ələ alaraq hərbi komandirlərdən ibarət “köhnə qvardiyanı”, keçmiş SSRİ-yə və Rusiyaya yaxın məmurları kənarlaşdırdı.

Avropa ölkələrindəki və ABŞ Konqresindəki ermənipərəstlər Paşinyanın ünvanına mədhiyyələr yağdırdılar. Lakin milli təhlükəsizlik üzrə müşavir Con Boltonun bu yaxınlarda regiona səfərindən sonra Ağ ev də, Dövlət Departamentə də çox skeptik əhval-ruhiyyədədirlər.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistana səfərdən sonra belə bir müqəddədir: Cənubi Qafqaz Birləşmiş Ştatlar üçün mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Gürcüstan ABŞ-in sabit və etibarlı müttəfiqləridir, Ermənistan isə öz suverenliyini əvvəllər olduğu kimi Rusiyaya həvalə etdiyindən bu “mətəbər kluba” daxil ola bilmir.

Bolton inanır ki, uğur qazanmağın açarı Dağlıq Qarabağ probleminin həllindədir, yalnız bu münaqişənin həlli Ermənistanı transformasiya edərək müstəqillik, modernləşmə və çiçəklənmə yoluna çıxara bilər. Yeri gəlmişkən, ele Nikol Paşinyanın da baş nazir

olmaq üçün verdiyi əsas vədi bu idi.

Müəllif yazır: “Ekspertlər belə hesab edirlər ki, Cənubi Qafqaz regionu özünün bütün potensialını bu üç ölkənin birgə iştirakı sayəsində reallaşdırma bilər. Beləliklə, Ermənistan Qarabağda müharibəni dayandırmaqla və vassal dövlət olmağa son qoymalıdır”. Kamaras qeyd edir ki, Ermənistanın inkişafdan geri qalmasının, dərinləşmiş səfələtin, beynin axınının, ölkənin Rusiya və İrandan asılılığını bilavasitə səbəbi də Dağlıq Qarabağ münaqişəsidir.

Çoxları Ermənistanın Rusiya və İranla alyansdan çıxmaq perspektivini, Cənubi Qafqazdakı qərbyönlümlü qonşuları kimi iqtisadi islahatlar yoluna qədəm qoymasını yüksək dəyərləndirədi.

Müəllif yazır: “Ermənistan öz qonşularına – neft və qazla zəngin Azərbaycanla və təşəbbüskar Gürcüstanla bənzərməklə böyük iqtisadi inkişafdan faydalana bilər. “Məxməri inqilabdan” bir il ötür, lakin Paşinyanın erməni xalqına, beynəlxalq ictimaiyyətə verdiyi vədlərin yerinə yetirilməsi istiqamətində hansısa cüzi irəliləyiş belə əldə olunmayıb”.

Məqalənin sonunda Kamaras Ermənistanın energetika sektorunun Rusiya olmaqlarının əlində olmasını və Paşinyanın baş nazir kimi dəfələrlə Rusiyaya səfər etməsinə ciddi tənqid edir.

Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlarla görüş keçirilib



□ **Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlarla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 28-də görüş keçirilib. Bu barədə Nizami Rayon İcra Hakimiyyətindən məlumat verilib.**

Rayon icra hakimiyyətində keçirilən görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Məmmədov, sektor müdiri Tağı Tağıyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Fövqəladə



Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrail Əliyev, vergilər nazirinin müşaviri Elçin Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin birinci müavini Natiq Həsənov, Nizami rayon prokuroru Pərviz İbayev və rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Arif Qasımov məlum hadisə ilə bağlı

dövlətimizin başçısı İlham Əliyevin aidiyyəti qurumlara tapşırıqlarını zərərçəkən sahibkarlara çatdırmaq üçün sözü Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümovla verib.

Hüseyn Mövsümov “Diqlas” ticarət mərkəzində yanğın başlanan andan hadisənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci

xanım Mehriban Əliyevanın ciddi nəzarəti altında olduğunu bildirdi. Şöbə müdirinin müavini dövlətimizin başçısının tapşırıqlarını diqqətə çatdıraraq qeyd edib ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumların və zərərçəkən sahibkarların nümayəndələrindən ibarət komissiya təşkil ediləcək. Ədalətli araşdırma aparılaraq zərərçəkən hər bir sahibkara dövlət tərəfindən yardım göstəriləcək.

Görüşdə iştirak edən sahibkarlar Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini və dövlətimizin başçısına göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, zərərçəkən sahibkarlar martın 27-də də Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən qəbul edilib və onların fikirləri dinlənilib.

AZƏRTAC

İqtisadiyyat Nazirliyi ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara müraciət edib

□ **İqtisadiyyat Nazirliyi ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara müraciət edib.**

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 26-da Bakının Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək

göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, İqtisadiyyat Nazirliyində İşçi Qrup yaradılıb. Bununla bağlı, “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar ziyan dəymiş sahibkar-

ların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrup tərəfindən martın 29-31-də onların hər biri ilə qabaqcadan razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda fərdi qaydada qəbul edilərək dinlənilməsi həyata keçiriləcək.

Qəbul İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (Ünvan: Atatürk prospekti134, telefon: 012-404-04-01) təşkil olunacaq.

Azərbaycandakı dini icmaların rəhbərləri 31 mart soyqırımı ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

□ **Azərbaycandakı dini icmaların rəhbərləri dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar. Bu barədə AZƏRTAC-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Müraciətdə deyilir:**

“O Bir Olan Yaradanın adı ilə!

Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünyaya azərbaycanlılarının dilək və hisslərini ifadə edərək, Müraciətimizi Azərbaycan xalqına qarşı məkri və ağılaşıgmaz cinayətlərlə müşayiət olunmuş başəri cinayətin – soyqırımının növbəti ildönümü ərəfasində bütün dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlə və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.

Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırımı faktları başəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır və insanlığa qarşı ən böyük günahlardan hesab olunur. Belə faciəvi soyqırımı cinayətlərinə məruz qalan azərbaycanlıları da azərbaycanlılardır və bu dəhşətli fəlakətlərin mütləqi xarakter alması bütün Azərbaycan cəmiyyətini, o cümlədən dini ictimaiyyəti daim nərahət edir.

Erməni millətçilərinin xalqımıza qarşı ardıcıl təcavüz və etnik təmizləmə siyasətinin əsas məqsədi azərbaycanlıları öz əzəli torpaqlarından qovmaq, erməni tarixçilərinin və ideoloqlarının uyduorduğu “böyük Ermənistan” dövlətini bu ərazilərdə yaratmaqdır. Tarixi faktlar sübut edir ki, keçən əsrin xərtilərində 114 min kvadrat kilometr olan Azərbaycan ərazisi erməni işğalı və yerli əhalinin zorla çıxarılması nəticəsində 86,6 min kvadrat kilometrə qədər azalmış, Qarabağ və ətraf rayonların işğalından sonra isə ərazilərimizin daha 20 faizi zəbt olunmuşdur. XIX əsrin birinci rübündə bölgəmizdə gedən müharibələrin nəticəsi kimi Azərbaycan torpaqları ikiye bölündü, Qarabağ, Zəngəzur və digər ərazilərimizə ermənilərin məqsədli şəkildə kütləvi köçürülməsi başladı, burada etnik vəziyyət süni surətdə



və zorla dəyişdirildi. 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədildi, on minlərlə dinc insan qətlə yetirildi, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdıldı. Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sovet hakimiyyəti dövründə erməni şovinistlərinin və lobbisinin dəstəyi ilə məkri metodlarla davam etdirildi. 1920-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur heç bir əsas olmadan Ermənistanla verildi, Dağlıq Qarabağda erməni muxtariyyəti yaradıldı. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı öz ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılmış Ermənistan Respublikasının monoetnikliyi təmin olundu.

Ötən əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-nin rəhbər dairələrinə erməni lobbisinin təzyiqi və təhriki ilə erməni millətçilərinin xalqımıza qarşı təcavüz və etnik təmizləmə siyasətinin yeni dalğası başlandı. Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin Siyasi Büro rəhbərliyindən uzaqlaşdırılmasından istifadə edən erməni şovinistləri 250 mindən artıq azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasına nail oldular. Ərazilərimizin 20 faizi – Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğala məruz qaldı, bir milyondan artıq azərbaycanlı doğma yurtda-

ından didərgin salındı. Ermənilər qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etdilər. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi oldu.

Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır. Erməni millətçilərinin illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti yalnız ümummillli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra dünya ictimaiyyətinə açıqlanmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 martın azərbaycanlıların soyqırımı günü elan edilməsi, soyqırımı qurbanlarını anma tədbirlərinin keçirilməsi beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin daha geniş yayılması ilə səciyyələnmisdir.

Bu gün Azərbaycanın rəsmi və ictimai dairələri Azərbaycan ərazisində erməni ekstremistlərinin törətdikləri etnik təmizləmə və soyqırımı əməllərinə dair təkbizolunmaz faktları beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdırmaqdadır. Özlərini soyqırımı qurbanı kimi təqdim edən erməni ekstremistləri, digər xalqa qarşı həyata keçirdikləri gerçək soyqırımı cinayətlərinin layiqincə cavabını verməyənlər və onlara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcək, ədalət öz yerini tutacaqdır!

Layiqli qiymətini almayan qətləmlər yeni-yeni başəri cinayətlərə yol açır, dünyanın müxtəlif bölgələrində soyqırımlarının təkrarlanmasına, miqrant köçkünlər ordusunun fəlakətlərinə zəmin yaradır. Beynəlxalq terrorizmin tüğyan etməsi, həyata keçirilən silsilə terror əməlləri, tarixi və dini abidələrə qarşı vandalizm aktları bu növ başəri fəlakətlərə zamanında layiqli hüquqi-siyasi qiymətin verilməməsinin acı fəsadlarıdır.

Biz dövlətlərarası və xalqlararası münasibətlərdə beynəlxalq hüququn qəbul edilməsi prinsiplərini, sivil birgə yaşayış normalarının təbii olumasının tərəfdarıyıq. Lakin təəssüflər olsun ki, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, işğal etdikləri Qarabağ və ətraf rayonların ərazilərini qeyd-şərtsiz və dərhal boşaldılmasına dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərini buğünədək yerinə yetirməmişlər. Azərbaycanın illərdir beynəlxalq təşkilatlarla etdiyi müraciətlərə rəğmən, Xocalı soyqırımı faktı hələ də lazımi səviyyədə siyasi, hüquqi qiymətinə almanmışdır. Baxmayaraq ki, Xocalı faciəsi Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş qətləmlərlə bir sırada dayanır. Müqəddəs kitablarda əksini tapan həqiqət budur ki, Allahın yaratdığı bir insani qətlə yetirmək – bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayətdir!

Biz, din xadimləri, dini icma rəhbərləri bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edir, erməni işğalçıların Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq. Qoy Uca Yaradan hamımıza doğrnuq yanlışdan seğməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri seyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yehudiləri icmasının rəhbəri Melih Yehdayev imzalayıblar.

“Xalq qəzeti”

Prezident bir daha sübut etdi ki, xalqın yanındadır



Deputat dedi ki, mən dövlət başçısının bu hadisə ilə bağlı ciddi tədbir görəcəyinə, həmişə olduğu kimi, bu dəfə də zərər çəkən insanlara arxa – dayaq olacağına, onlara maddi yardım göstərəcəyinə əmin idim: “Çünki bundan əvvəl baş vermiş zəlzələ və digər hadisələr zamanı ölkə başçısının dərhal zərər çəkən insanlarla görüşməsinin, onlara hər cür kömək göstəriləcəyi barədə vəd verməsinin və həmin vədlərin yerinə yetirildiyinin şahidi olmuşdum. Tək mən yox, bütövlükdə xalqımız bunun şahididir. Martın 28-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar müşavirə keçirilməsi bir daha təsdiqlədi ki, bu hadisə ilk gündən ölkə başçısının nəzarətində olub. Bu, bir daha onu göstərir ki, Prezident hər bir

Bakının Nizami rayonu ərazisində yerləşən “Diqlas” Ticarət Mərkəzində yanğının baş verməsinə görə təəssüflənirəm. Hesab edirəm ki, bu yanğın nəticəsində kiçik sahibkarlıqla məşğul olanlara böyük zərər dəyib. Yanğından sonra bəzi mətbuat orqanlarında “Heç kəs yanan mallarına görə sığorta pulu ala bilmir” və digər ara qarışıdıran başlıqlar altında yayımlanan məqalələrə rast gəldim. Müəyyən şəxslər bunun üzərində sanki siyasi gedişlər etməklə öz maraqlarını, nüfuzlarını artırmaq üçün qanunazidd fikirlər səsləndirməklə cəmiyyətdə çaşqınlıq yaratmaq istəyirdilər. Ancaq bu dəfə də belələrinin xəbis niyyətləri alt-üst oldu. Bu fikirləri bizimlə söhbətində Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənzadə səsləndirdi.

Azərbaycan vətəndaşının və sahibkarın yanındadır”.

Prezidentin sədrliyi ilə keçirilən müşavirədə dövlət başçısının atdığı addımın dünyada analoqu olmadığını vurğulayan Ç. Qənzadə bunu humanizm prinsiplərinə sadiqliyin nümunəsi kimi dəyərləndirdi. Dedi ki, xalqımız belə dövlət başçısı ilə fəxr etməli, qürur duymalıdır: “Mən dünyada elə bir



dövlət başçısı tanımıram ki, dövlətin məsuliyyət daşımadığı bir halda insanlara dəymiş zərərin bu cür operativ şəkildə ödənilməsinə görə hər hansı bir tapşırıq versin və dərhal icrasına başlanılsın. Biz bu gün sahibkarlara dəymiş ziyanı görə maddi yardım verilməsi ilə bağlı ölkə başçısının tapşırığının şahidi olduq. Sığortalanmayan alışı-verişin predmeti olan əşyaların yandırılması, sahibkarlara dəymiş ziyanı görə maddi yardım verilməsi ilə bağlı dövlət başçısı tərəfindən belə bir humanist addımın atılması alqışlayıqdır”.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

– Ticarət mərkəzində baş vermiş yanğın təkcə burada işləyən adamların deyil, onların yaxınlarının və ailələrinin də narahatlığına səbəb oldu. Çünki yüzlərlə insan burada çalışaraq ailələrini dolandırır. Baş vermiş yanğın bir çoxları kimi mənə də ziyan vurdu. Bizim hər birimiz üçün belə çətin məqamda dövlətimizin baş vermiş hadisə ilə bağlı dərhal reaksiya verməsi, Prezidentimizin bu məsələ ilə əlaqədar müşavirə keçirməsi inamımızı daha da artırdı. Axı biz dövlətimizin sahibkarlığa olan diqqət və qayğısının dəfələrlə şahidi olmuşuq. Bu dəfə də ölkə başçımız sahibkarların yanında olduğunu və onlara bir daha dəstək göstərdiyini əyani şəkildə sübut etdi. Prezident Administrasiyasının nümayəndəsi başda olmaqla əlaqədar

Dövlət başçısının növbəti humanist addımı

□ **Martın 26-da Bakının Nizami rayonunda yerləşən “Diqlas” Tcarət Mərkəzində baş vermiş yanğında zərərçəkmiş vətəndaşlarla görüşün keçirilməsi, Prezidentin dəymiş ziyanla bağlı maddi yardımın verilməsi barədə tapşırığı bir daha göstərdi ki, dövlətimiz həmişə öz vətəndaşının yanındadır. Baş vermiş hadisədən zərərçəkmiş vətəndaşlardan biri, kiçik sahibkar Zeynəb Cəfərova bizimlə söhbətində məlum hadisə ilə bağlı fikirlərini belə ifadə etdi:**



qurumların səlahiyyətli şəxslərinin zərərçəkmiş sahibkarlarla görüşü və onları narahat edən problemlərlə bağlı məsələlərə aydınlıq gətirilməsi narahatlığımıza son qoydu.

Möhtərəm Prezidentimizin “Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyaanın yaranması haqqında” sərəncamı ümidlərimizi daha da artırdı. Bundan sonra komissiya araşdırmalar aparıb, hər bir sahibkara dəymiş ziyanı müəyyənləşdirəcək. Biz Prezidentimizdən belə humanist addımı gözləyirdik.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

Biz tələbələr yüksək qayğıya biliklərə dərinlən yiyələnməklə cavab verəcəyik



Azərbaycan Prezidenti İlham Əliyevin son vaxtlar bir-birinin ardınca əhalinin böyük bir təbəqəsinin, o cümlədən tələbələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlar ölkə ictimaiyyətində dərin razılıq ilə qarşılanıb. Bu barədə Bakı Dövlət Universitetinin tarix fakültəsinin IV kurs tələbəsi Gülnar Əsgərova dedi:

– Dövlətimizin başçısının tələbələrini təqəddürlərin artırılması ilə əlaqədar qərarı bütün tələbə yoldaşların kimi, mənəm də ürəyimdən oldu. Biz tələbələr bu qayğıya, əlbəttə, yüksək biliklərə sahib olmaqla cavab verməyə çalışacağıq. Mən ölkəmizin ən qocaman ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıram. Məqsədim xalqımızın tarixi dərinlən öyrənərək gələcəkdə öz biliklərimi sonrakı nəsillərə ötürməkdir.

Tarixə dərinlən bələd olduqca başa düşürəm ki, zamanın yaddaşında o tarixi şəxsiyyətlər qalır ki, onlar təmsil olunduqları xalqın inkişaf və tərəqqisinə nail ola bilərlər. Tərəqqinin yolu isə yalnız elm və biliklərdən keçir. Elmə, təhsilə xüsusi diqqət və qayğı göstərən dövlət başçılarının biri dahi siyasətçi Heydər Əliyev idi. Xoşbəxtlikdən, ümummilli liderin xalqımızın

parlaq gələcəyinə xidmət edən müdrik siyasəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Azərbaycan dövləti son illər davamlı olaraq inkişaf edir. Xalqımızın həyat səviyyəsi daim yaxşılaşır. Görünən budur ki, ölkəmiz varlandığıca, dövlətimizin qüdrəti artdıqca, əhalinin həssas təbəqəsi olan imkansız vətəndaşların, eləcə də ailə və şəhid ailələrinin pensiya və müavinətləri mütləq artırılır.

Möhtərəm Prezidentimizin biz tələbələri də daim diqqət mərkəzində saxlaması, əlbəttə, hər birimizin ruhlandırır. Vətənə daha çox fayda vermək naminə daha yaxşı oxumağa sövq edir.

Söhbəti yazdı: M.HACIXANLI, “Xalq qəzeti”



Amma Dağlıq Qarabağ münəqişəsinin başladığı 1988-ci ildən 31 il, BMT qətnamələrinin qəbul edildiyi 1993-cü ildən isə 26 il keçsə də, hələ Azərbaycan ərazilərinin işğalına son qoyulmayıb. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən, demək olar ki, bütün beynəlxalq tribunallardan səsləndirilib. Üstəlik, Azərbaycan dövlətinin başçısı aparcı beynəlxalq təşkilatları məsələlərə ikili standartlarla yanaşmadığına ittiham edilib. Bildirib ki, bəzi ölkələrlə qarşı-qarşıya edilməmiş qətnamələr saatlar ərzində həyata keçsə də, Azərbaycana münasibətdə illərlə yerinə yetirilmir.

Biz hələ də dünyadan ədalət gözləyirik, problemın qan tökülmədən həllinə ümidlə baxırıq. Azərbaycan ərazilərinin işğalında əsas rol Ermənistanın sabiq dövlət başçıları Robert Koçaryan və Serj Sarkisyan oynasa da, ölkənin hazırkı baş naziri Nikol Paşinyan da münəqişənin həllini uzatmağa çalışır. O, xeyli müddətdir ki, danışıqlara Dağlıq Qarabağın erməni icmasını qoşmağa çalışır. Bildirir ki,

Bu gün Ermənistan beynəlxalq aləmdə təcavüzkar, işğalçı, terroçu dövlət kimi tanınır. Azərbaycan ərazilərinin 20 faizi (Dağlıq Qarabağ bölgəsi və daha 7 rayonumuz) bu ölkə tərəfindən işğal olunub. Bununla bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edərək Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmasını tələb edir. Başqa beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT, AŞ, eləcə də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri Ermənistanın işğalını pisləyən qərar və qətnamələr qəbul ediblər.

Ermənistan Qarabağın adından danışıq bilməz. Amma Ermənistan baş nazirinin oğlu Dağlıq Qarabağda hərbi xidmət keçə və baş nazir Paşinyan həftə səkkiz, mən doqquz oğlunu yoxlamaq üçün Qarabağa gələ bilər. Belə çıxır ki, Nikol Paşinyan öz gözündə tiri görmür, amma başçısının gözündə tük axtarır.

İndi vəziyyət o həddə gəlib çatıb ki, Ermənistanın hazırkı rəhbərliyi keçmiş rəhbərləri məhkəməyə çəkir, indiyədək tökdükləri qanların hesabını sorur. Əlbəttə, söhbət Qarabağın müdafiəsi uğrunda həlak olmuş 10 minlərlə azərbaycanlının deyil, 2008-ci il martın 1-də o vaxtı prezident Robert Koçaryanın tökdüyü 10 nəfər erməninin qanından gedir.

Hazırda Yerevan Şəhər Məhkəməsinə Robert Koçaryanın

mühakiməsi davam edir. Sabiq dövlət başçısı 2008-ci ilin 1 martında İrəvanda keçirilmiş etiraz aksiyasının zorakılıqla dağıdılması haqqında əmr verməkdə ittiham edilir. Həmin ildə baş tutmuş prezident seçkilərinin nəticələrinə etiraz edən kütləyə ordu tərəfindən atəş açılmış, 10 nəfər həlak olmuşdu.

Bu il martın 15-də Yerevan Şəhər Məhkəməsi R.Koçaryanın həbs müddətini iki ay uzatmaq barədə qərar qəbul edib. Bu isə onun müdafiəçiləri tərəfindən narazılıqla qarşılanıb. Vəkillər bəyan ediblər ki, qərar əsassızdır və siyasi motivlidir. Eyni fikirləri sabiq dövlət başçısının özü də səsləndirib. O deyib ki, irəli sürülmüş ittihamlar Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən quraşdırılıb. Məsələ bundadır ki, 2008-ci

Vətəndaşlara göstərilən qayğının parlaq təzahürü

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə xalqa təbrikində bildirib ki, Azərbaycan hərtərəfli islahatların yeni mərhələsinə qədəm qoyub. İqtisadi islahatlar isə əlavə gəlirlərin əldə edilməsinə və büdcə gəlirlərinin artmasına imkan verir. Cari ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat artıb. Bu, həmin vəsaitin sosial layihələrə yönəldilməsinə şərait yaradır.

Ciddi islahatların keçən il prezident seçkilərindən sonra başladığını vurğulayan dövlətimizin başçısı daha sonra deyib: “Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya, təxminən, 40 faiz artmışdır. Sosial müavinətlər orta hesabla iki dəfə artmışdır. Kəçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrə təqəddür, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq fərman imzalanıb. Problemlı kreditlərin həlli ilə bağlı çox ciddi fərman imzalanıb. Onu deyə bilərik ki, bu fərmanın dünyada bənzəri yoxdur və bu fərman 800 min insanı ətəə edir. Yəni, Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır”.

Bu sözlərdən aydın görünür ki, əhalinin sosial rifahının yüksəldilməsi Prezident İlham Əliyevin apardığı siyasətin prioritetlərindən biri olub. Dövlət başçısının birbaşa rəhbərliyi altında pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı önəmli addımlar atılıb. Gömrük və vergi sisteminin şəffaflaşması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi ilə bağlı müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub. Həmin vəzifələrin gerçəkləşdirilməsi isə vətəndaşların rifah

halının daha da yaxşılaşdırılmasına xidmət edir.

Yeri gəlmişkən, vurğulamaq istərdim ki, Azərbaycan Prezidentinin bilavasitə göstərişləri ilə reallaşdırılan islahatların nəticələri iqtisadiyyatımızı bütün sahələrində nəzərə çarpır. Ölkəmizdə kədr potensialına düzgün yanaşılma, mütəxəssislərin yerləşdirilməsi, müvafiq sahələrdə nəzarətin gücləndirilməsi müsbət dəyişikliklərə səbəb olub. Əminliklə bildirirəm ki, bu gün İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Kənd Təsərrüfatı nazirliklərinin, Gömrük Komitəsinin vasitəsilə həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının inkişafına geniş imkanlar açıb. Məhz həmin sahələrin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın maliyyə imkanları daha da genişlənib, vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasına yönələn qərarların qəbuluna olverişli şərait yaranıb. Yeni sağlamlıq komplekslərinin, müəssisələrin, infrastruktur obyektlərinin yaradılması isə iş yerlərinin açılmasına, büdcəyə vergi, gömrük daxilolmalarının əhəmiyyətli dərəcədə artmasına müsbət təsir göstərib.

Burada diqqəti bir mühüm məqama da yönəltməyi vacib bilirəm. Belə ki, Azərbaycanda sosial siyasətin davamlı şəkildə reallaşdırılması cənab Prezident İlham Əliyevlə cəmiyyətimiz arasında etimad mühitini formalaşdıran ən önəmli amildir. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində Azərbaycanın, hətta inkişaf etmiş ölkələrin reytinglərində ən yüksək pillələri tutması məhz sosial siyasətin əhatəlililiy hesabına əldə olunan uğurlu nəticədir.

Səbuhi ABBASOV, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri

Ermənistan ordusunda özbaşınalıq davam edir

Siyasi şərhçi, keçmiş hərbiçisi Eduard Melikyan bildirib ki, əsası Serj Sarkisyan tərəfindən qoyulan bu ənənə, yəni əsgərlərin alqaldılması, zabitlər tərəfindən döyülməsi, təhqir edilməsi bu gün də davam etdirilir. Bu da orduda intihar və özünəqəsd hallarının getdikcə çoxalmasına səbəb verir. Onun dediyinə görə, müdafiə naziri Vigen Sarkisyanla baş qarəğah rəisi Movses Hakopyan arasında getdikcə dərinləşən qarşıdurma ordunu çökürdür. Bir neçə gün bundan əvvəl cəbhə bölgəsində əsgərlər arasında baş verən silahlı qarşıdurma birinci hal deyil. Siyasi şərhçi bildirir ki, son vaxtlar orduda əsgərlərin bir-birini odlu silahla öldürməsi halları tez-tez baş verir. Təəssüf ki, bütün bunlar xalqdan gizlədilib, ölənlər və intihar edənlərin sayı barədə məlumat verilmir.

Son vaxtlar əsgərlərdən birinin digərinə atəş açması nəticəsində baş verən ölüm və ağır yaralanma hallarının ört-basdır etməyə çalışan Ermənistanın Müdafiə Nazirliyi bütün bunları, əsgər ölümünün guya atəşkəsin pozulması nəticəsində baş verdiyi barədə məlumat yayıb. Keçmiş hərbiçi müsahibəsində bildirib ki, əslində, ölüm faktları silahlı gizliyədəki intizamsızlığın və özbaşınalığın nəticəsidir. “Əgər bir əsgər öz canına qıyırsa, deməli, bunun arxasında kifayət qədər müəmmalı, şübhəli hallar var. Bu müəmmallar heç vaxt araşdırılmayıb və baş verən ölüm hallarına görə bu vaxta qədər heç kəs cəzalandırılmayıb. Eyni zamanda, bunun kökündə əsgər-komandir inamsızlığı, etimadsızlığı və nizamnamədənəmə hallarının baş verdiyi,

“News.am” saytı son illər, xüsuslə, Nikol Paşinyanın ölkəyə rəhbərlik etdiyi dövrdə hərbi hissələrdə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında artım müşahidə olunduğu barədə məlumat yayıb. Ermənistanın aparcı kütləvi informasiya portalı bu istiqamətdəki araşdırmanın və hüquq müdafiəçisi Janna Aleksanyanın səsləndirdiyi faktlara istinadən bildirib ki, bu ölkənin silahlı qüvvələrində baş verən ölümlə halların qəzəli saxlanması. İddialı ölkəmizin parlamentinin müdafiə məsələləri üzrə komitəsinin sədri Andranik Koçaryan da silahlı qüvvələrdə baş verən müəmmalı ölüm hadisələrindən narahatlığını ifadə edib.

əsgərlərin yüksək rütbəli zabitlərinin bağ əvlərində qul kimi işlədilmələri dayanır. Ona görə də gənclər kütləvi surətdə hərbi xidmətdən yayınmağa çalışırlar”.

“News.am” saytının məlumatında bildirilir ki, aparılan araşdırmalardan sonra məlum olub ki, 2018-ci ildə Ermənistan ordusunda 23 əsgər intihar edib. Ümumilikdə isə orduda ölən əsgərlərin sayı 80-ə çatıb. Hüquq müdafiəçisi Janna Aleksanyan da bu faktları təsdiqləyib. Onun dediyinə görə, qeyri-döyüş şəraitində əsgər ölümü ilə bağlı qaldırılan cinayət işlərinin sayında bir səbəb göstərilir: xidməti vəzifəsinə yerinə yetirərkən silahla düzgün davranma qaydalarını pozub. Bunlar hamısı Müdafiə Nazirliyinin əsgər ölümünün ört-basdır etmək üçün uydurulmasıdır.

J.Aleksanyan bildirib ki, Nikol Paşinyanın ölkəyə rəhbərliyindən sonra orduda heç nə dəyişməyib. Əksinə, vəziyyət getdikcə pisləşir. Onun dediyinə

gərə, gənə əsgərlərin özünəqəsd hallarının əksəriyyəti Nikol Paşinyanın ölkəyə rəhbərliyindən sonra baş verib. Hüquq müdafiəçisi deyib ki, valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin siravi heyət üzərində zorakılıq hallarının olması, əsgərlərin alqaldılması və döyülməsi faktları təşkil edir. Bu səbəblərə görə də valideynlər bütün vasitələrlə övladlarını hərbi xidmətdən yayındırır, müxtəlif bəhanələrlə ölkədən çıxarırlar. Statistik məlumatlar da təsdiqləyir ki, son illər ölkəni tərk edənlər arasında gənclər çoxluğu təşkil edir. Onların əksəriyyəti hərbi xidmətdən açıq şəkildə imtina edir.

“Aravot” qəzetinin yazdığına görə, hərbi xidmətə aparılan gənclərin sağlamlığı yetərinə yoxlanılır. Gənə əsgərlər arasında psixi problemi, sudurğa və digər xəstəliyi olanlar müəyyənləşdirilib. Lakin həmin xəstələri hərbi xidmətə göndərənlər cəzalandırılmayıb. Qəzet,



həmçinin orduda baş alıb gedən korrupsiya faktları barədə də məlumatlar yayıb. Həmin məlumatlarda bildirilir ki, müdafiə naziri Vigen Sarkisyan özünlün korrupsiyaya qarşı mübarizə apardığı təəssuratını yaratmaqla baş verənlərdən yaxasını kənara çəkir, bunları baş qarəğahın səhlənkarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqələndirir. Əslində, bütün bunlar müdafiə nazirinin gözü qarşısında baş verir.

Ordudakı özbaşınalıq, müəmmalı əsgər ölümləri Ermənistanın ictimai-siyasi vəziyyətini getdikcə gərginləşdirir. Artıq işğalçı ölkədə etiraz aksiyaları baş qaldırır və vətəndaş qarşıdurması gözlənilir. Valideynlər bildirirlər ki, Paşinyan bu barədə dərinlən düşüncəli, orduda nizam-intizam yaratmalı, quldurluq hallarına son qoymalıdır. Bu isə mümkün deyil.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

DTX-nın kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib



Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri ümum-millili lider Heydər Əliyevin azərbaycançılıq məfkuresinin, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət irsinin və yüksək peşəkarlıq məktəbinin şərəfli davamçıları olmaqla qürur duyur. Ulu öndər Heydər Əliyev 23 mart 1997-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününü təsis edib, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi varisliyinin təmin olunmasına qərar verib.

Müasir Azərbaycan dövlətçiliyi qədim və şərəfli tarixi dərin köklərə, yüz illər boyu nəsillərdən-nəsillərə ötürülən ənənələrə bağlıdır. "Biz nədir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmiş, zəngin mədəniyyəti, yüksək mənəviyyəti olan ölkəmizin həm dünyənin, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır", - deyən ulu öndər Heydər Əliyevin mənalı ömrü və möhtəşəm dövlətçilik fəaliyyəti məhz xalqımızın tarixi ənənələrinə sadiqliyinin ən bariz nümunəsidir.

Ümummilli lider bu tarixi ənənələrə nəinki əsl vətəndaş və rəhbər məsuliyyəti ilə yanaşı, həm də özü Azərbaycanın yeni, müasir dövlətçilik tarixini yaradıb, daha mükəmməl dövlət idarəçiliyi ənənələrinin əsasını qoyub. Müstəqil

və suveren dövlətin simvolu, siyasət dahisi, doğma Vətəni hədsiz məhəbbətlə sevmə, qətiyyətli və fədakar bir insan kimi xalqımızın yaddaşında əbədi yaşayan Heydər Əliyevin uca şəxsiyyəti və həyat yolu onun davamçıları, Azərbaycanın indiki və gələcək nəsilləri üçün ən dəyərli nümunədir.

Ulu öndər Heydər Əliyevin çox gənc yaşlarından dövlət hakimiyyətinin mühüm strukturlarında birində – təhlükəsizlik orqanında xidmətə başlaması, burada çalışdığı 25 il ərzində yüksək peşəkarlığa və təşkilatçılıq bacarığına yiyələnməsi onun həyat yolunu müəyyənləşdirən mühüm amil idi. Sovet hakimiyyəti dövründə özünün nadir istedadı və fenomenal bacarığı sayəsində bu orqanda sırası əməkdaşdan komitə sədri və general rütbəsinədək yüksəlmiş ilk azərbaycanlı kimi

adını tarixə yazdıran Heydər Əliyev, həm də müstəqil Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının müəllifi və onun gerçəkləşməsinin təmin edən səmərəli idarəçilik sisteminin yaradıcısıdır.

Dahi rəhbər Heydər Əliyev deyib: "Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda, yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin". Müasir dövrdə xüsusi xidmət orqanlarının əsas vəzifəsi vətəndaşın, cəmiyyətin və dövlətin ən ümdə maraqlarını qorumaq, ölkənin sabit inkişafı və mənafeləri əleyhinə yönəlmiş təhlükə və təhdidlərə qarşı mübarizə aparmaqdır.

Ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi alternativli olmayan məqsədyönlü, ardıcıl və qətiyyətli daxili və xarici siyasət sayəsində bu gün heyratəmiz tərəqqi yolunda inamlı addımlayan müstəqil Azərbaycan regionun lider dövləti kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sisteminə öz layiqli

yerini tutur, xalqımız milli həmrəylik, rifah və sabitlik şəraitində yaşayır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlət müstəqilliyinin, maraqlarının və təhlükəsizliyinin, ölkənin ərazi bütövlüyünün, vətəndaşların hüquq və azadlıqlarının, cəmiyyətin maddi və mənəvi dəyərlərinin qorunması sahəsində üzərinə düşən məsul vəzifələri Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bundan sonra da yüksək səviyyədə, şərəflə və vicdanla yerinə yetirəcək.

Əlamətdar yubiley münasibətilə martın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Məhəmməd Quliyev və DTX-nın əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin əziz xatirəsinə yad edib, məzarı önünə əkilil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi əhdiatla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, "Əbədi məşəl" abidəsinin önünə əkilil qoyulub.

AZƏRTAC

Ədliyyə Akademiyasında Ukrayna Milli Hakimlər Məktəbi ilə birgə videokonfrans keçirilib

□ *Azərbaycan Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqları çərçivəsində hakimlərin və digər hüquqşünasların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Ədliyyə Akademiyasında müxtəlif aktual mövzularda davamlı tədris tədbirləri, o cümlədən distant treninq formaları tətbiq olunmaqla videokonfrans vasitəsilə təlimlər təşkil olunur. Bu sahədə, həmçinin bir çox dövlətlərlə faydalı əməkdaşlıq edilərək təcrübə mübadiləsi aparılır.*



"Ədliyyə Akademiyası ilə Ukrayna Hakimlərinin Milli Məktəbi arasında əməkdaşlıq" haqqında Memorandumun implementasiyası çərçivəsində Ədliyyə Akademiyasında "Məhkəmə psixologiyasının aktual məsələləri" mövzusunda videokonfrans vasitəsilə təlim keçirilib.

Ədliyyə Akademiyasından bildiriblər ki, hakimlərin, məhkəmə aparatı işçilərinin, nazirliyin və Akademiyanın əməkdaşlarının, habelə tədris prosesinə cəlb olunan psixoloqların iştirak etdikləri tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov və Ukrayna Hakimləri Milli Məktəbinin rektoru Nikolay Onişuk açılış nitqi ilə çıxış edib, səmərəli əməkdaşlıq şəraitində keçirilən distant təlimin yaxşı təcrübələrin öyrənilməsi, təlim materiallarının daha çevik çatdırılması baxımından əhəmiyyətini qeyd

edib, müasir dövrdə məhkəmə psixologiyasına dair məsələlərin aktuallığını vurğulayıblar.

Videokonfransda Ukrayna Hakimlərinin Milli Məktəbinin və Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aidiyyəti mütəxəssislərinin hakimlərin psixoloji hazırlığı, onların emosional tükenmə məsələləri, məhkəmə prosesi iştirakçıları ilə ünsiyyətin psixoloji xüsusiyyətləri mövzusunda mühazirələri dinlənilib, maraqlı diskussiyalar keçirilərək fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirilib.

Tədbir iştirakçıları bu cür aktual mövzulara dair distant təlimlərin təşkilinin onların bilik və bacarıqlarının artırılmasında səmərəsini qeyd ediblər.

AZƏRTAC

ATƏT-in səhra köməkçiləri Ermənistan hərbcilərinin yaşayış məntəqələrini daim atəş altında saxlaması barədə məlumatlandırılıb

□ *ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika martın 28-də Tərtər rayonunda olublar.*

Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhəlinin üzlədiyi çətinliklər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhəlinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.

Diqqətə çatdırılıb ki, sonuncu monitorinqin keçirildiyi 2019-cu il yanvarın 15-dən indiyədək atəşə 86 dəfə pozulub. Əsasən rayonun Həsənağa, Qapanlı və Qazyan kəndləri mütəmadi olaraq iriçaplı silahlardan atəşə tutulub.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür ediblər.

AZƏRTAC

“EurActiv” portalı: Şərq ilə Qərb Azərbaycanda qovuşur

□ *Azərbaycanda mövcud olan təhlükəsizlik və gender bərabərliyi amili ölkənin müasir müsəlman demokratiyasının parlaq nümunəsi kimi beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir.*

Bu fikir ABŞ-ın Merilend və Boston universitetlərinin məzunu olan Vadim Qusmanisin Avropada geniş oxucu auditoriyasına malik "EurActiv" xəbər portalında yayılmış "Şərqlə Qərb Azərbaycanda qovuşur" adlı məqaləsində yer alıb.

Müəllif qeyd edir ki, bu bahar İsraildən minlərlə yəhudi, o cümlədən Avropadan olan xristianlar Paskanı qeyd etmək üçün bir həftəlik Azərbaycanı paytaxtı Bakıya üz tutacaqlar. Yəhudilərin və xristianların ən çox səyahət edəcəkləri ölkə kimi Azərbaycanı seçmələri əbəslə yəhə deyil. Belə ki, əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycanda əslərboyu mövcud olan dini tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələri sayəsində yəhudi və xristian icmaları həmişə əmin-amanlıq şəraitində yaşayıblar.

Məqalədə Böyük İpək yolunun kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyinin onu müxtəlif mədəniyyətlərin bir araya gəlməsinə və birlikdə inkişaf etdiyi məkana çevrilməsinə şərait yaratdığı qeyd olunur. Müəllif XIX əsrin sonu, XX əsrin əvvəlində Azərbaycanın neft bumu

yaşadığını, neft və qaz sənayesinin inkişaf etdirməyə təkan verən bu prosesin dünyanın hər yerindən investorları və işçiləri ölkəyə cəlb etdiyi diqqətə çatdırır.

Yazıda, həmçinin Azərbaycanda qadınların ölkənin ictimai-siyasi həyatında fəal şəkildə rol oynamalarına diqqət yetirilir. Müəllif müsəlman Şərqişində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yarandığını, vətəndaşların əsas hüquq və azadlıqlarını təşkil edən qanunların məhz Cümhuriyyətin dövlətçilik ənənələrinə söykəndiyini bildirir. O, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qadınlara səsvermə hüququ verən öncül dövlətlərdən biri olmasının, həmçinin müsəlman dünyasında ilk opera teatrının vətəni kimi zəngin mədəni irsə sahib olmasının ölkə vətəndaşlarının qürur mənbəyi olduğunu bildirir.

Müəllif son dövrlərdə Azərbaycanda həyata keçirilən müntəzəqqi siya-



si və iqtisadi islahatlar nəticəsində baş verən inkişaf proseslərindən bəhs edir, bunun yeni sərmayə və texnologiyaların ölkəyə gəlməsinə təkan verdiyini vurğulayır. O, ölkədə ümumi daxili məhsulun dəfələrlə artdığını diqqətə çatdırır.

Məqalədə, həmçinin "ASAN xidmət" mərkəzlərinin fəaliyyətindən də söhbət açılır. Bildirilir ki, "ASAN xidmət" vətəndaşlara vaxt itirmədən, heç bir bürokratik əngəllə üzlaşmadan müxtəlif xidmətlərdən istifadə etməyə imkan yaradır. Müəllif Azərbaycanda

biznes mühitinin daha da yaxşılaşdırılması, iş adamları üçün daha yaxşı şəraitin yaradılması, ölkənin iqtisadi və maliyyə sisteminin daha da şəffaflaşdırılması və bürokratik əngəllərin aradan qaldırılması ilə bağlı fikirləri də diqqətə çatdırır.

Sonda qeyd edilir ki, bu gün Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif mədəniyyətlərin, konfessiyaların və ideyaların qovuşduğu bir məkana çevrilib və ölkə vətəndaşları da bundan qürur duyurlar.

Xarici ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri İçərişəhər və Heydər Əliyev Mərkəzi ilə tanış olublar

□ *Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarının peşə bayramı münasibətilə ölkəmizdə səfərdə olan xarici ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri və onların rəhbərlik etdiyi nümayəndə heyətləri martın 28-də İçərişəhər və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.*

Əvvəlcə İçərişəhərdə olan qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri qorunub saxlanılır.

İçərişəhərlə tanışlıq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar" saray kompleksini ziyarətə başlayıb. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək tarixi-memarlıq üstünlüyünü saxlamışdır.

Gəzinti zamanı qonaqlara paytaxt Bakının qədim

tarixi rəmzlərindən biri Qız qalasının özünəməxsus memarlıq xüsusiyyətləri barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə inşa olunan Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindri formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaqla tikilib ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

Qonaqlar İçərişəhərdəki Miniatur Kitab Muzeyi ilə də tanış olublar. Məlumat verilib ki, 2002-ci ildə fəaliyyətə başlayan muzeyin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahovadır. Hazırda muzeydə 39 fərdi 5700 nüsxədən artıq kitab nümayiş etdirilir.

Yetmişdən çox ölkədə çap olunmuş bu kitabların ən kiçiyinin ölçüləri 0,75x0,75 millimetrdir. Üç kitab isə 2x2 millimetr formatındadır. Fəaliyyət göstərdiyi illərdə 160-dan çox miniatur kitab buraxan, dünyada unikalığı ilə seçilən muzeyin fəaliyyətinə 600-dən artıq məqalə həsr edilib. Burada, eyni zamanda, 100-dən çox kitabın təqdimatı keçirilib.

Sonra qonaqlar dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzində olublar.

Onlara bildirilib ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ulu öndərin irsinin dərinəndə öyrənilməsinə və tədqiqatına yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edib.

Mərkəzin ən cəlbədicə hissələrindən biri olan Heydər Əliyev Muzeyi ilə tanışlıq qonaqların böyük marağına səbəb olub. Ümummilli lider Heydər Əliyevin 90 illik

yubileyi ərəfəsində açılmış bu muzeydə ulu öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri ilə virtual şəkildə məlumatlandırılıb. Qonaqlar Heydər Əliyevin xüsusi xidmət orqanlarındakı 25 illik fəaliyyətini əks etdirən sənədlər, fotolar, dəhi şəxsiyyətin çalışdığı illərdə hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələrə baxıblar.

Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən "Azərbaycan inciləri: tarixin axarında" adlı sərgidə qonaqlar Azərbaycan tarixinin bütün dövrlərini, həmçinin mədəniyyətinin müxtəlif sahələrinin özündə əks etdirən eksponatlarla tanış olublar.

Mərkəzin "Mini Azərbaycan" sərgisində Bakıda və eləcə də Azərbaycanın digər bölgələrində yerləşən və tarixi-memarlıq əhəmiyyətinə malik 45 bina-nın maketi sərgilənir.

Qədim İçərişəhər və əzəmətli Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqlar-da böyük təəssürat oyadıb.

AZƏRTAC

❑ **Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də ötən il 100 ili tamam olan 1918 -ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətlər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.**

Musa QASIMLI,
Milli Məclisin deputatı,
AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor

Soyqırımına qədərki şəraitə qısa baxış

Birinci dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin martında yaranmış mürkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədirdilər. Anadoluda törətdikləri soyqırımları üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman regionda anarxiya hökm sürürdü. Qafqaz cəbhəsindən qaýdaraq Bakıdan keçib Rusiyaya gətməli olan rus əsgərləri yolboyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalet içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalması vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi. 1917-ci ilin payızından etibarən onlar Cənubi Qafqazda – tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasında (indiki Ermənistan Respublikasında), Cənubi Azərbaycanda, Borçalıda və indiki Azərbaycan Respublikası ərazisində qırğınlar törətdilər. Erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martin 30-da axşamüstü S.Şaumyan başda olmaqla, Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı kütləvi soyqırımına başlandı.

Faciənin səbəbləri

Soyqırımının törədilməsinin bir sıra səbəbləri vardı. Hər şeydən əvvəl, hələ I Pyotr zamanından başlayaraq Rusiya imperiyası Xəzərin şimal sahillərini, həmçinin Bakını işğal edib öz tərkibinə qatmaq üçün, guya, Bakının və Azərbaycanın digər yerlərinin fərqli mədəniyyət olduğunu bildirdi. Hətta “Bakı və Azərbaycan” ifadələri döviyyəyə buraxılmışdı. İsti denizlərlə çıxmaq üçün apardıqı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürükdən sonra Cənubi Qafqaza ermənilərin yerləşməsi ilə təkce demoqrafik vəziyyət dəyişmədi, eyni zamanda, onlar çarizmin Şərq siyasətində bir vasitəyə çevrildilər. Bu siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra isə bolşevik Rusiyası da davam etdirdi. 1917-ci ilin noyabrında Bakıda S.Şaumyan başda olmaqla sovet hakimiyyəti quruldu. Bu, azərbaycanlıların əleyhinə olan bir qurum idi. Lenin həmin ilin dekabrında S.Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.

İqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi idi. Təsədüfi deyildi ki, 1918-ci il mart ayının ikinci yarısında V.İ.Lenin ABŞ-in Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik R.Robinsonun “Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir” sualına “Bu – neft, işıq və enerjidir”, – deyə cavab vermişdi.

Mühüm coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. O zaman Cənubi Qafqazda faktiki olaraq üç güc – Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət imkanı verər, Tiflisdə fəaliyyət göstərən Transqafqaz Seyminin süqutuna kömək edərdi. Digər tərəfdən, Bakıya yiyələnmək Xəzər dənizi və “dünyanın ürəyi” olan Orta Asiyaya gedən yola nəzarət etmək imkanı yaradardı. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi.

Bakıda qırğınların törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Belə ki, azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Qırğınların törədilməsinin digər bir səbəbi əhali

əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi.


Azərbaycan əhalisi isə silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi, demək olar ki, yox idi.

Bəhanə

Bu qırğınlara bəhanə də tapıldı. Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanması sayın matroslarını müsəlmanlara qarşı soyqırımına təhrik edirdi. Hücüm üçün bir bəhanə axtarıldı. Belə bir bəhanə general Talışinski başda olmaqla müsəlman diviziyasının Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənəzasını “Evelina” gəmisi ilə Bakıya gətirən bir qrup zabıt və əsgərinin Bakı Soveti tərəfindən tərkisilah edilməsi oldu. Müsəlman diviziyasının əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri Şaumyan azərbaycanlıları divan tutmaq haqqında əmr verdi.

Soyqırımının həyata keçirilmə üsulları

Martin 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Bakı Sovetinin qüvvələri ilə yanaşı, qırğın başlananaqəd özlərinin bitərəfliyini elan etmiş “Daşnaksütyun” və Erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni əsgərləri, habelə erməni ziyanlıları da Bakı Soveti tərəfindən döyüşə qatıldılar. Şaumyan bu hadisə ilə bağlı yazırdı: “Bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhəboyu hücumə keçdik. Bizim artıq 6 min nəfərədək silahlı qüvvəmiz vardı. Həmçinin “Daşnaksütyun”un 3-4 minə qədər milli hissələri də bizim sərençəmizdə idi. “Daşnaksütyun”un iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu olaraq gətdik. Əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər



Azərbaycanın paytaxtı elan edilirdi”. Qırğın qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılıb, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlarla mıxlanıb, qadınlar hörükklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk”, “müsəlman” olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi R.İsmayilov yazırdı: “İş o yere çatmışdı ki, daş-

naklar “biz, bolşevik, sosialist bilmerik, müsəlmansan, kifayətdir”, – deyə hətta müsəlman sosialistlərini belə qırdılar...”.

Kütləvi qırğının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar

ABŞ kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı.

İngilis nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda deyilirdi ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. İngilis

də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsul-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq nümunəsini göstərdi, onların yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü.

qeyd olunması bu istiqamətdə tarixi axtarışları sürətləndirdi.

Bir məsələni qeyd etmək istərdim ki, mart soyqırımına aid monoqrafiyalar üzərində çalışsəkən Moskva və Gürcüstanda indiyədək rast gəlinməyən və kimsənin istifadə etmədiyi materiallara tanış oldum. Həmin monoqrafiyada bu materiallardan geniş şəkildə istifadə etdim. Eyni zamanda, Rusiya və Gürcüstan arxivlərində çoxlu sayda fotoşəkillər götürdüm. Həmin fotoşəkillər çarizm orqanları tərəfindən keçilib. Aralarında maraqlı və lazımlı çoxlu material var. Burada ermənilərin törətdikləri soyqırımını təsdiqləyən faktlar istənilən qədərdir. Hər şeydən əvvəl, bizdə bəzən sünnilənir ki, ilk qırğınlar yalnız 1905-06-cı illərdə olub. Amma arxiv materiallarında göstərilir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk qətlər XIX əsrin 80-ci illərində İrəvan şəhərinə gedib çıxır. 1905-06-cı illərdə ermənilərin törətdikləri qırğınlarda konkret hədəf olub. Bu sadəcə qırğın deyildi. Onlar tarixdə heç bir zaman mövcud olmayan “böyük Ermənistan” yaratmaq üçün azərbaycanlılar yaşayan məntəqələri təmizləyir, yerli əhalini qovurdular. Qırğınların zirvə nöqtəsi kimi 1918-ci ilin mart soyqırımını götürülür, bu, tamamilə düzgündür. Ancaq 1918-ci ilə qədər azərbaycanlılara, türk-müsəlmanlara qarşı soyqırımını Anadoluda, rus-Qafqaz cəbhəsi dağıdıqdan sonra Cənubi Azərbaycanda, İrəvan, Tiflis quberniyalarında və indiki Azərbaycan Respublikasının ərazisində törədiblər.

Bizim arxiv mənbələrdə rast gəlinən və artıq istifadə olunmuş belə bir məlumat var ki, 1917-ci ilin sonundan 1918-ci ilin mart soyqırımına qədər İrəvan quberniyasında 200 Azərbaycan kəndi dağıdılıb. Dağıdılan kəndlərin əhalisi təqribən 185 minə qədərdir. Xarici mənbələrdə isə bu rəqəm 250 kənd göstərilir. Məsələnin digər tərəfi Bakıda törədilən qırğınlar barədədir. Bizim mənbələrimiz göstərir ki, bu qırğınlar nəticəsində 15 minə yaxın azərbaycanlı öldürüldü. Bu mənbələrdə müxtəlif rəqəmlərdir. Lakin ingilis mənbələrində göstərilir ki, 1918-ci ilin martında Bakıda yerli müsəlman əhalisinin dördə biri tamamilə öldürüldü. İndi sual oluna bilər. Həmin vaxt Bakıda nə qədər yerli əhali var idi? Həmin vaxt Bakıda yerli müsəlman əhalisinin sayı 80-100 min nəfər idi. Qalanları isə çarizmin müstəmləkə siyasəti nəticəsində köçürülənlər idi. 80-100 min nəfərin də dördə biri 20-25 min edir. Bu rəqəm amerikan mənbələri ilə üst-üstə düşür. Gürcüstan arxivlərində elə qovluqlar var ki, onlar 1917-ci ildə tərtib edilmiş sənədlərdir. Mən istifadə edəne qədər istifadə verəcəinə heç kim imza atmamışdı.

Məsələnin digər tərəfi fotoşəkillərlə bağlıdır. Bakıda olan sovet hakimiyyətinin başçısı Stepan Şaumyan bolşevik idi. Amma mən Gürcüstan arxivindən bir fotoşəkil götürdüm, monoqrafiyada da onu vermişəm. Həmin fotoda yazılıb: Bakıda daşnak qrupu. Şəkil aşağısında orada olanların ad və soyadları yazılıb. Şəkildə birinci yerdə Stepan Şaumyanın oğlu Levon Şaumyan dayanıb. Bu cür şəkli biz çəkməmişik. Ən maraqlı şəkillərdən biri də Moskva arxivlərindən götürülüb. Deməli, 1918-ci ildə erməni qırğını nəticəsində dağıdılmış Azərbaycan kəndinin fotosu idi. Bizim tərəfimizdən çəkilməyən rəsmi sənədlərə saxlanılan bu iki fotoşəkil ermənilərin törətdikləri soyqırımını üzə çıxarmağa imkan verir. Amma arxiv sənədləri istifadə edilmədikdə bir neçə ildən sonra yenidən tərtib olunan zaman istifadədən çıxarılır. Bu vəziyyət bizi



meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərkətində mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı.

Qüvvələr bərabər deyildi. Buna görə də martin 31-də azərbaycanlılar döyüşə dayandırıldı. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam edirdi. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı.

Bu barədə avropalılar və amerikalılar nə dedilər?

Bakıda törədilən soyqırımının ağır nəticələri oldu. ABŞ-ın Harbord missiyasının hesabatında yazılırdı ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını öldürdülər. İndianapolisdən olan amerikalı alim

mənbələrində yazılır ki, mart ayında Bakıda müsəlman əhalinin dördə biri öldürüldü. Həmin dövrün statistik məlumatlarından aydın olur ki, bu zaman Bakıda 280-300 min nəfər əhali yaşayırdı.

Azərbaycan mənbələrində nə yazılır?

Azərbaycan mənbələrində də öldürülənlər barədə çoxlu məlumat var. Məsələn, N.Nərimanov 1918-ci il mayın 23-də çap olunmuş “Vətəndaş müharibəsinin milli rəng almaması üçün nə etmək lazımdır” adlı məqaləsində etiraf edirdi: “Fanatizmdən uzaq olan hər bir şəxsə məlumdur ki, Zaqafqaziya gedən vətəndaş müharibəsində 99 faiz bir millətin nümayəndələri qırılır. İrəvan quberniyası, Lənkəran qəzası, Quba, Şamaxı bölgələri mənim dediklərimi tamamilə təsdiq edir”. N.Nərimanov daha sonra 1919-cu ilin fevralında yazdığı “Biz Qafqaza hansı şüarla gedirik” və “Qafqazın işğalına baxış” adlı məqalələrində göstərirdi ki, bolşevizm şüarları altında daşnaklar müsəlman əhaliyə zülm etdilər. Belə şəraitdə sovet hökuməti Bakıda vətəndaş müharibəsinə başlamaya qərar verdi. Vətəndaş müharibəsi adı altında Bakıda qanlı hadisələr törədildi. Bakıda sovet hakimiyyəti daşnakların əlində alət idi.

Azərbaycan hökumətinin istintaq komissiyasının sənədlərindən aydın olur ki, Bakıda ermənilər mart hadisələri zamanı dinc müsəlman əhalini siyasi mənsubiyyətə fərq qoymadan kütləvi surətdə qırımtılar. Digər mənbələr əsasən, artıq Bakıda 10, 12 və 15 mindən çox azərbaycanlı öldürülmüşdü.

Kütləvi qırğınlar yalnız Bakı ilə məhdudlaşmadı. Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində də azərbaycanlılara qarşı qırğınlar törədildi.

Soyqırımını törədənlər istəklərinə nail ola bildilərmə?

Erməni-daşnakların və bolşeviklərin soyqırımı törətməkdə başlıca məqsədi Azərbaycanın muxtariyyətini və müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi.

Martda Bakıda törədilən kütləvi qırğın azərbaycanlıların iradəsini qırmaqla, Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də istiqlal mübarizəsi dayanmadı. Bu mübarizə nəticəsini verdi və mayın 28-

Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin sahibi oldu.

Azərbaycanın verdiyi qiymət

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumət 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirdi. Nazirlər Şurası 1918-ci il iyun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar ruslar, yəhudilər və digər millətlərin nümayəndələri idilər.

Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı.



31 mart tarixi iki dəfə - 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülmən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Yalnız ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanına əsasən, 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi

düşünməyə vadar etməlidir.

Hesab edirik ki, bizim müvafiq qurumlarımız Rusiya, Gürcüstan və digər ölkələrdə olan arxivlərlə əlaqəni genişləndirməlidir. Ölkəmizdə bu yöndə işlər aparılır. Əlbəttə, bu barədə hər şeyin araşdırıldığını söyləmək düzgün olmazdı. Mən bundan əvvəlki monoqrafiyada mart soyqırımının beynəlxalq tərəfləri, böyük güclərin maraqları baxımından araşdırmışam. Ona görə də Bakıda törədilən soyqırımına lokal yanaşmaq düzgün olmazdı. Məsələyə beynəlxalq münasibətlər kontekstindən yanaşmaq daha doğrudur.

Ukrayna XİN: İşğal olunmuş ərazilərə qanunsuz səfər qadağandır



Azərbaycanın Ukraynadakı səfirliyinin səyləri nəticəsində Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında Ukrayna vətəndaşları üçün Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə giriş qaydaları ilə bağlı məlumat yerləşdirilib.

Xəbərdarlıq məlumatında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu-na (Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli) qanunsuz səfərlərin qəti qadağan olunduğu vurğulanır. Bildirilir ki, həmin ərazilərə yalnız Azərbaycanın rəsmi qurumlarının icazəsi ilə səfər etmək

mümkündür. Əks halda, qanunu pozan ukraynalılar Azərbaycan üçün "persona non-grata" elan ediləcək və ölkəyə buraxılmayacaqlar. Ukrayna XİN bəyan edib ki, Azərbaycan hökumətinin icazəsi olmadan qeyd olunan ərazilərdə hər hansı hüquqi və fiziki şəxsin kommersiya işi ilə məşğul olması da qəti qadağandır.



Problemlı kreditlərin həlli ilə bağlı yeni xidmət istifadəyə verildi

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) fiziki şəxslərin problemlı kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya ilə bağlı portalın təqdimatı keçirilib.

MBNP-dən verilən məlumata görə, Prezident İlham Əliyev tərəfindən bu il fevralın 28-də imzalanan "Azərbaycan Respublikasında fiziki şəxslərin problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmandan irəli gələn işlərin icrası çərçivəsində MBNP elektron portal hazırlayıb. Dövlət başçısının fərmanında əks olunan güzəştlərdən yararlanacaq fiziki şəxs sistmə giriş edərək ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditləri barədə ətraflı məlumat əldə edə bilər.

Portalla bağlı daha ətraflı məlumatı pk.fimsa.az internet sahifəsində daxil olmaqla əldə etmək mümkündür.

TAP layihəsinin 85 faizdən çox hissəsi reallaşdırılıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasının 85,7 faizi başa çatıb.

TAP AG konsorsiumunun verdiyi məlumatda qeyd olunur ki, hazırda layihənin reallaşdırılması boru kəmərinin tikintisi mərhələsi ilə davam etdirilir. "Hər gün TAP marşrutu boyunca yüzrlə metr ərazi

təmizlənir, borular qaynaq olunaraq yerləşdirilir. İşlər qrafikə uyğun davam etdirilir. Fevralın sonuna olan vəziyyətə görə, layihənin 85,7 faizi başa çatıb".

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa

hissəsini TAP boru kəməri təşkil edir. 878 kilometrlik kəmər Türkiyə-Yunanistan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunadək uzanır. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr qaz olacaq. Sonrakı dövrdə əlavə kompressorlar vasitəsilə bu həcm 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.



"Xalq qəzeti"

MİDA-nın ilk layihəsi çərçivəsində mənzillərin ikinci satışı başa çatıb

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1-7 saylı binaları üzrə "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə seçilmiş ümumilikdə 174 mənzildən 152-nin alqı-satqısı başa çatıb.

Agentlikdən verilən məlumata görə, güzəştli şərtlərlə əldə edilmiş 152 mənzildən 37-si 1 otaqlı, 83-ü 2 otaqlı, 32-si isə 3 otaqlıdır. Mənzillə sahib olmuş vətəndaşlardan 34-ü mənzili öz vəsaiti hesabına, 118-i isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Mənzilləri əldə etmiş vətəndaşlardan ilkin olaraq 6 faizi "Güzəştli mənzil" sistemində qeydiyyat zamanı mənzili öz vəsaiti hesabına almaq niyyətini bildirərsə də, alqı-satqı zamanı bu rəqəm 22 faizə qədər yüksəlib. Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlanaraq:

1 otaqlı mənzil üçün 28 301 manat (endirimdən əvvəl bu məbləğ 31 445 manat olub);

2 otaqlı mənzil üçün 42 904 manat (endirimdən əvvəl bu məbləğ 47 671 manat olub);

3 otaqlı mənzil üçün 59 432 manat (endirimdən əvvəl bu məbləğ 66 035 manat olub) ödəniş ediblər.

Bununla yanaşı, mənzillə güzəştli ipoteka krediti vasitəsilə sahib olan vətəndaşlara da endirimlər tətbiq olunub. Həmin şəxslərin 33 faizi minimal tələbdən artıq ilkin ödəniş etdiyindən 10 faiz həcmində əlavə endirimlə mənzillə sahib olub.

Nəticədə: 1 otaqlı mənzil üçün aylıq ödəniş 92 manatdan (360 ay müddətinə; satış elanında 1 otaqlı mənzil üçün 129-136 manat aylıq ödəniş qeyd olunub);

2 otaqlı mənzil üçün aylıq ödəniş 142 manatdan (360 ay müddətinə;

satış elanında 2 otaqlı mənzil üçün 205-236 manat aylıq ödəniş qeyd olunub);

3 otaqlı mənzil üçün aylıq ödəniş 269 manatdan (360 ay müddətinə; satış elanında 3 otaqlı mənzil üçün 283-288 manat aylıq ödəniş qeyd olunub) başlayır.

Mənzil əldə etmiş vətəndaşlar arasında, ən azı, 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyat və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı, 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı, 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər üstünlük təşkil edirlər. Ümumilikdə, mənzil alanların 58 faizinin yaşı 35-ə qədərdir.

Vətəndaşlar tərəfindən seçilən,


lakin sonradan əldə etmədikləri mənzillərin sayı isə 22-dir (7-si 1 otaqlı, 9-u 2 otaqlı, 6-sı 3 otaqlı). Həmin mənzillər növbəti elanda digər mənzillərlə birlikdə yenidən satışa çıxarılacaq.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində mənzillərin 5 sentyabr 2018-ci il və 25 yanvar 2019-cu il tarixlərində həyata keçirilən satışların nəticəsində, ümumilikdə, 430 nəfər güzəştli mənzillə sahib olub. "Güzəştli mənzil" sistemində elektron kabinet verilmiş şəxslərin sayı hazırda 10 min 543 nəfərdir. Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan verilecəkdir.

Samirə ƏLİYEVA,
"Xalq qəzeti"

Tənha ahıllar və əlillər sosial xidmətlə evlərində təmin olunurlar

Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar və əlilliyi olan şəxslər (yoluxucu və ya ağır formali ruhi xəstəlikləri olmadıqları halda) qanunvericiliyə uyğun olaraq, evlərində sosial xidmətlə təmin edirlər.



Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmətçiləri 10 min 448 tənha ahl və əlilliyi olan şəxs evlərində sosial xidmət göstərirlər. Onlar həftədə azı iki dəfə olmaqla tənha ahl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatında təmizlik işləri aparılması, zəruri ərzaq, sənaye və məişət mallarının alınması, yemək hazırlanması və s. işlərdə köməklik edirlər.

Evlərində sosial xidmətlə təmin olunanlardan 85 faizə qədər ahıllar (yaşı 70-dən yuxarı olanlar), qalanları əlilliyi

olan şəxslərdir.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi "DOST xonçası" kampaniyası çərçivəsində həmin tənha ahıllar ziyarət olunur, onlara "DOST xonçası" təqdim edilir. Müxtəlif dövlət təşkilatları, özəl qurumlar, ayrı-ayrı fiziki şəxslər, tanınmış simalar "DOST xonçası" kampaniyasına qoşulurlar. Bununla bir tərəfdən cəmiyyətdə ahıllara diqqət və qayğı təşviq edilir, eyni zamanda, tənha ahl insanlara Azərbaycan cəmiyyətinin hər zaman onların yanında olduğu əyani nümayiş olunur.

Samirə ƏLİYEVA,
"Xalq qəzeti"

Bakıda "İmadəddin Nəsimi və özbək ədəbiyyatı" mövzusunda konfrans keçirilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il "Nəsimi ili" elan edilib.

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi İmadəddin Nəsiminin yaradıcılığının təbliği məqsədilə dövlətimizin başçısının sərəncamına əsasən ölkə daxilində və xaricdə silsilə tədbirlər keçirilir.

Bələ tədbirlərdən biri də martın 28-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. "İmadəddin Nəsimi və özbək ədəbiyyatı" mövzusunda konfrans "Kaspi" qəzeti, "Kaspi" Təhsil Şirkəti və Özbəkistandakı Heydər Əliyev

adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransı giriş sözü ilə açan "Kaspi" Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edilməsi haqqında sərəncamının əhəmiyyətindən danışaraq bildirib ki, bu, mütəfəkkir şairə dövlət səviyyəsində verilən dəyərini, hörmət və ehtiramın ən yüksək göstəricisidir. İmadəddin Nəsimi sözünün qüdrətindən danışan S.Vəliyeva deyib ki, o, Azərbaycan klassik poezi-

yasını həm məzmun və ideya, həm də yeni janrlarla zənginləşdirən, ona yeni nəfəs gətirən novator bir şair kimi tanınır. İmadəddin Nəsimi ana-dilli poeziyamızda çox gözəl fəlsəfi və lirik şeirlərin kamil nümunələrinin yaradıcısıdır. Bu şeirlər aktuallığını, fikir zənginliyini indi də qoruyub saxlayır. Bu, Nəsimi sözünün qüdrətini təntənəsidir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nəğisoylu Azərbaycan ədəbi dilinin inkişafında İmadəddin Nəsiminin əvəzsiz xidmətlərindən danışib. Akademik bildirib ki, mütəfəkkir şair ana-dilli poeziyamızda fəlsəfi qəzəlin kamil nümunələrinin yaradıcısıdır. O, anadilli lirik şeirləri ilə Yaxın və Orta Şərqdə ədəbi məktəb yaradan

ilk Azərbaycan şairidir. M.Nəğisoylu deyib: "İmadəddin Nəsimi milli varlığını zənginləşdirmiş, ona yeni nəfəs gətirən novator bir şair kimi tanınır. İmadəddin Nəsimi ana-dilli poeziyamızda çox gözəl fəlsəfi və lirik şeirlərin kamil nümunələrinin yaradıcısıdır. Bu şeirlər aktuallığını, fikir zənginliyini indi də qoruyub saxlayır. Bu, Nəsimi sözünün qüdrətini təntənəsidir.

Sonra özbəkistanlı alim-tərcüməçi Tahir Qahharın "İmadəddin Nəsiminin əsərlərinin özbək dilinə tərcüməsi" mövzusunda çıxışı dinlənib. O, Özbəkistan-Azərbaycan ədəbi əlaqələrindən, bu münasibətlərin daha da möhkəmlənməsində Nəsimi yaradıcılığının xüsusi rolundan danışib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şixriyeva "XV əsr özbək ədəbiyyatında Nəsimidən bəhrələnmələr" mövzusunda çıxışında qeyd edib ki, orta əsr Özbəkistan ədəbiyyatına nəzər saldıqda özbək

şairlərin texniki, ideya və üslub baxımından Nəsimidən bəhrələndiklərini görmək mümkündür.

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafında İmadəddin Nəsiminin yaradıcılığının mühüm rol oynadığını bildirib. O, Nəsiminin 650 illiyi münasibətilə mərkəz tərəfindən özbək dilində çap olunan "Jonani sevarman" kitabını təqdim edib. Qeyd edib ki, kitabda Nəsiminin özbək dilinə tərcümə olunmuş şeirləri və şairin AMEA-nın Əlyazmalar İnstitutunda qorunan əlyazmaları yer alıb.

Konfransda AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun "Nəsimi yaradıcılığında insan konsepsiyası", AMEA-

nın müxbir üzvü Kamran Əliyevin "İmadəddin Nəsimi və folklor", özbəkistanlı tarixçi-publisist Şuxrat Salmanoovun "İmadəddin Nəsimi və özbək ədəbiyyatı", AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətlinin "İmadəddin Nəsiminin fəlsəfəsi" mövzularında çıxışları dinlənib.

Özbəkistanlı qonaqlara milli mədəniyyətimizi ölkələrində fəal təbliğ etdiklərinə, Azərbaycan həqiqətlərini və Ermənistanın işğalçılıq siyasətini Özbəkistan mediasında geniş işıqlandırdıqlarına görə "Kaspi" qəzeti, "Kaspi" Təhsil Şirkəti və Azərbaycan Mətbuat Şurası tərəfindən diplomlar təqdim olunub.

Ölkə Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamına əsasən, təsis edilən Elm Günü ölkənin ikinci elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərində də Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində, universitetlərdə, elmi-tədqiqat institutlarında geniş qeyd olunur.

Ölkəmizdə elmin inkişafı dövlət siyasətinin, milli quruculuq strategiyasının prioritetlərindən biridir. Dövlətimizin dinamik inkişafı, siyasi və iqtisadi, hərbi qüdrəti onun elmi potensialı ilə birbaşa bağlıdır. Bu gün davamlı inkişaf strategiyası, hədəflər dünyamızda baş verən iqtisadi-siyasi problemlər yalnız elmi əsaslarla həll oluna bilər. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və ölkəmizin dinamik inkişafı naminə 70-ci illərdən etibarən elimizə, təhsilimizə, mədəniyyətimizə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, Şərqi ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində 1980-ci ildə ulu öndərin qərarı ilə Elmlər Akademiyasının Elmi Mərkəzi yaradılmış və onun xeyir-duası ilə mayın 28-də fəaliyyətə başlamışdır.

Ümumən, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində keyfiyyətə yeni mərhələyə daxil olmuş, regionlarda mövcud olan problemlərin strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elmi sahələrin inkişafında əhəmiyyətli rol oynamış, ölkəmizin elmi kadrlara təmin olunmasına sanballı töhfələr vermişdir. Gəncə şəhəri tarixən qocaman Şərqi elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Hələ X əsrdən başlayaraq burada görkəmli tarixi şəxsiyyətlər, müəffəkkirlər, dövlət xadimləri fəaliyyət göstərmişlər ki, bunlara da ancaq o vaxt nail olmaq mümkündür ki, görkəmli müəllimlər, zəngin kitabxanalar və mədrəsələr mövcud olsun.

“Nüzhətül-Məcalis” monoqrafiyasına nəzər saldıqda X-XIII əsrlərdə Gəncədə yaşamış və müxtəlif səpkidə yaradıcılıqla fərqlənmiş otuzdan artıq görkəmli poeziya ustasının əsərləri verilmişdir. Yalnız Nizami Gəncəvi, Məhəmməd Gəncəvi yaradıcılıqları qeyd etməkə deyil, bu bölgənin tarixi köklərini araşdırmaqda bu torpağın nələ qədər olduğunu əyani şəkildə görürük. Təsəvvüf deyil ki, dünyanın görkəmli şərqşünasları, alimləri, müəffəkkirləri Nizami yaradıcılığı ilə tanış olduqda onu dünya ədəbiyyatının “Sönməz Günəşi” adlandırırlar.

Avropada qadınlar poeziya, musiqi yaradıcılığı ilə məşğul olmadıqları, şahmat taxtası arxasında oturmaqları halda, Məhəmməd Gəncəvi bir qism xanımlarla rübabları arasında məhəbbət bəstələyir və qədim musiqi

alətlərində ifa edirdilər.

Bunlarla bərabər, orta əsrlər dövrünün görkəmli ədəbiyyat və elm xadimləri olan Qivami Gəncəvi, Əbül-Üla Gəncəvi, Rəşid Gəncəvi, Əmər Gənci, Rəziyə xanım Gəncəvi, Siti Gəncəvi və digərləri öz dövrünün tanınmış müəffəkkirləri olmaqla yanaşı, xalqımızın dərin milli-mənəvi köklərini sübut edir.

Ölkə Prezidenti İlham Əliyevin



təşəbbüsü ilə ilk dəfə Gəncədə yaradılan beynəlxalq Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə indiyədək yeddi dəfə keçirilən elmi kadrlara təmin olunmasına sanballı töhfələr vermişdir. Gəncə şəhəri tarixən qocaman Şərqi elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Hələ X əsrdən başlayaraq burada görkəmli tarixi şəxsiyyətlər, müəffəkkirlər, dövlət xadimləri fəaliyyət göstərmişlər ki, bunlara da ancaq o vaxt nail olmaq mümkündür ki, görkəmli müəllimlər, zəngin kitabxanalar və mədrəsələr mövcud olsun.

Şərqlə Qərbi öz yaradıcılığı və nəğmələri ilə birləşdirən Mirzə Şəfi Vəzəh Gəncədə Şah Abbas məscidində təhsil almış, fəaliyyət göstərmiş, sonralar Qori Seminariyasına dəvət edilmiş və burada bir çox görkəmli müəllim və alimlərlə, o cümlədən onun sonrakı tələyində böyük rol oynamış alman tədqiqatçısı Fridrix Bəndtştedtlə tanış olmuşdur.

Mirzə Şəfi Vəzəh hələ Şah Abbas məscid-mədrəsəsində fəaliyyət göstərərək burada məktəb yaratmışdır. Həmin məktəbin müdaviymləri sırasında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov, XIX əsrin görkəmli ədibləri Mirzə Abbas

Xaki, Mirzə Fazil Şeyda kimi görkəmli şəxsiyyətlər yetişmişlər. Gəncə ədəbi, elmi, mədəni mühiti o qədər zəngin olmuşdur ki, burada Mirzə Şəfi Vəzəhin rəhbərliyi ilə “Divani-Hikmət” elmi-ədəbi məclisi yaradılmışdır. Bu məclisin fəaliyyəti uzun illər davam etmiş və bu gün də Gəncədə yaradılmış Mirzə Şəfi muzeyində davam etdirilməkdədir.

Ölkənin elmi potensialına sanballı töhfələr

Azərbaycanda milli şərqşünaslıq elmi məktəbinin yaradıcısı, Sankt-Peterburq Universitetində şərqşünaslıq kafedrasının təşkilatçısı və ilk rəhbəri, Böyük Britaniya Kral Asiya Cəmiyyətinin akademiki, XIX əsrin görkəmli elm xadimi, professor Mirzə Cəfər Topçubaşov da Gəncədə anadan olmuş və ilk təhsilini burada almışdır. XIX əsrdə Gəncədə yaşamış görkəmli müəffəkkir, Azərbaycanda milli tarix elminə dair ilk monoqrafiyanın müəllifi Şeyx İbrahim Qüdsi Şeyxzamanlı böyük Nizami Gəncəvi şəərəsinin davamçısı olmuşdur.

Bu dövrdə Gəncə memarlığının və dekorativ-tətbiqi sənətinin müəssisələri olmuş, alim, şair və həkkak kimi tanınmış Mirzə Mehdi Naci, Şeyx Zaman öz əsərləri ilə Şərqdə böyük əks-səda doğuran şəxsiyyətlərdir. Elmi biliklərin mənbəyi olan kitabxanalardan “Dar-Əl Kütub hələ X–XI əsrlərdə fəaliyyət göstərmişdir. O dövrdə və sonradan onun təsiri ilə müxtəlif bilik ocaqları fəaliyyətlərini davam etdirmişlər.

Artıq XX əsrin əvvəllərində qədim Gəncədə 30-dan artıq məscid-mədrəsənin fəaliyyət göstərməsinin nəticəsi idi ki, bu dövrdə elmin bir çox sahələri üzrə elmi məktəblər yaratmış görkəmli akademiklər yetişmişlər. Nəinki Azərbaycanda, dünyada ilk dəfə yaradılan Aşkarlar Kimyası İnstitutunun banisi, iki dəfə SSRİ Dövlət mükafatı və Azərbaycanın Dövlət mükafatı

laureatı, Əməkdar elm xadimi olmuş, onlarca digər yüksək dövlət orden və mükafatları ilə təltif edilmiş akademik Əli Quliyev bu qədim şəhərin yetirilməsi olmuş və bu gün də onun elmi məktəbi fəaliyyət göstərməkdədir.

Ölkəmizdə energetika üzrə ilk akademik, milli elektroenergetika elmi məktəbinin yaradıcılarından biri, SSRİ-nin, Azərbaycanın və Ukraynanın Dövlət mükafatları laureatı, SSRİ-nin fəxri energetiki, professor, Əməkdar elm xadimi Çingiz Cuvanlı kimi elm fədasininin vətənidir Gəncə. Azərbaycanda palçıq vulkanlarının ilk tədqiqatçısı və okeanologiya elmi məktəbinin yaradıcısı, bu sahədə ilk akademik Qasım Gül, Azərbaycan Milli Elmlər Akademiyasının ilk akademik-katibi,

xadimi, bir çox dövlət orden və mükafatları ilə təltif edilmiş akademik Musa Musayev vətənidir. Ölkəmizdə “Kitabi-Dədə Qorqud” dastanının elmi əsaslarla ilk tədqiqatçısı, “Qorqudşünaslıq” elmi məktəbinin yaradıcısı, Nizami Gəncəvi irsinin tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının, İraq Elmlər Akademiyasının haqqı üzvü, Azərbaycan və Özbəkistan respublikalarının Əməkdar elm xadimi, akademik Həmid Araslı, Azərbaycanda milli arxeologiya elmi məktəbinin yaradıcısı, Qəbəstə abidələrinin, Gəncə ərazisinin ilk və ən sanballı tədqiqatçısı İsa Cəfərzadə və digər elm tariximizdə ilk dəfə imza atmış bir sıra dahiələr Gəncədə yaşayıb-yaratmışlar.

tədqiqat institutları olan Pambıqçılıq və İpəkçilik institutları fəaliyyətə başlamışdır. Uzun illər ərzində bu mühüm elm mərkəzlərində görkəmli alimlər tərəfindən yetişdirilmiş yüksək keyfiyyətli pambıq və ipək növləri beynəlxalq sərgilərdə, müsabiqələrdə mükafatlarla layiq görülmüş və kataloqlara daxil edilmişdir. Qərb bölgəsinin çoxəsrlik elmi ənənələri, münbit təbii şəraiti və elmi potensialın mövcudluğu burada ilk dəfə olaraq Bitki Mühafizə və Texniki Bitkilər İnstitutu, Üzümcülük və Şərabçılıq İnstitutunun təcrübə stansiyasının yaradılmasına imkan vermişdir. Bu elmi-tədqiqat qurumları ilə yanaşı, ölkədə ilk və yeganə Heyvandarlıq İnstitutu da bizim regionda yaradılmış, burada qara mal və dəvə sortları yetişdirilmiş,

elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır”. Bu fərman AMEA-nın Gəncə Bölməsinin də imkan və sahəliyyətlərinin daha da genişləndirilməsinə, elmi-tədqiqat və təşkilatı işlərini yeni, elmi əsaslarla davam etdirilməsinə geniş imkanlar açmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev bu gün bu siyasəti uğurla davam etdirərək yeni institutların, universitetlərin yaradılması nəticəsində elm və təhsil siyasəti öz inkişafının keyfiyyətə yeni mərhələsinə daxil olmuşdur.

Möhtəram Prezidentimiz İlham Əliyevin 19 dekabr 2012-ci il tarixli qərarı ilə AMEA Gəncə Regional Elmi Mərkəzinin əsasında 7 institutun təmsil olunduğu Gəncə Bölməsinin təsis edilməsi Azərbaycan elminin inkişafına ölkə rəhbərinin diqqət və qayğısının göstəricisidir. Dövlət rəhbərinin 9 avqust 2016-cı il tarixli fərmanına əsasən, Azərbaycan elminin tarixində ilk dəfə olaraq “Elm haqqında” Qanun Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi qurumların hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilatı-hüquqi əsaslarını müəyyən edir.

Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin təsdiq edilməsi haqqında fərmanlarında elmin inkişafı ilə bağlı mühüm istiqamətlərin öz əksini tapması bunun bariz sübutudur. Verilən sərəncam və qərarların nəticəsidir ki, son illərdə elimizin əldə etdiyi nailiyyətlər ilk dəfə olaraq respublikamızda keçirilmiş Azərbaycan alimlərinin I qurultayında geniş ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Respublika tarixində ilk dəfə təşkil olunmuş elm festivalı paytaxtla yanaşı, şəhərimizdə də keçirilmişdir. Bölgələrdə əldə edilmiş mühüm elmi nailiyyətlər və onların istehsalatda tətbiqi ilə bağlı tendlər təqdim olunmuş, innovativ texnologiyalar əsasında yeni elmi ixtirlər haqqında məlumatlar verilmişdir. Möhtəram Prezidentimiz İlham Əliyevin 9 aprel 2018-ci il tarixdə imzaladığı sərəncama əsasən Elm Gününlün təsis edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi Qərb regionunda olan universitet və elmi-tədqiqat institutlarında aparılan işlər haqqında hesabat xarakteri daşımaqla, həm də daha yüksək elmi nailiyyətlər üçün möhkəm təmələ çevriləcəkdir.

Fuad ƏLİYEV,
AMEA-nın Gəncə Bölməsinin
sədri, akademik

Azərbaycanın əzəli bölgələrindən biri olan Zəngəzur qəzasının Gorus və Qafan nahiyyəsinin yaxınlığında yerləşən Qubadlı nahiyyəsinin (Həkəri və Bərgüşad çayları hövzələrinin) bir çox yaşayış məntəqələri 1905-1920-ci illər ərzində ardıcıl surətdə silahlı erməni quldurlarının təcavüzünə, dinc sakinləri isə soyqırımına məruz qalmışdır. Belə ki, yaxınlıqdakı Gərəvinc, Xot, Şner, Xinzirək, Muğan-cıq kəndləri Gorus çayı sahilində yerləşməklə (bu kəndlər əvvəllər müsəlman-türk kəndləri olub, sonradan orada hayməşəkilər məskunlaşmış. Məsələn, Bərgüşad çayı üzərində olan Şahverdilər kəndi 1954-cü ildə düşməne verilib, adını qoyublar Vəratən kəndi) Qubadlı nahiyyəsinin Eyyvazlı, Novlu, Gürcülü, Məzrə, Davudlu, Qədili, Əliquluşağı kəndləri ilə ara məsafəsi 1-16 kilometr təşkil edir (Şahverdilər və Eyyvazlı kəndlərinin arası 1 kilometrdir, Novlu kəndindən Gorus şəhərinə məsafə 16 kilometrdir).



Zəngəzur qəzasının Qubadlı nahiyyəsində soyqırım faktları

nişangahına çevrilmiş və yerlə-yeksan edilmişdir.

Bərgüşad çayı boyunca layların Qubadlı nahiyyəsi kəndlərinə basqınları əsəsn “Erməni günlüyü” deyilən yerdən (Novlu kəndindən 1 kilometr aralı), Ağ qayının altı (Gorus tərəfi), “Qızıl qaya”, “Məzrə suyu”, “Keç-quxuru”, “Xinkiris düzü” adlı yerlərdən və Qafan-Gorus istiqamətlərindən olurdu. Həmin vuruşmalara aid kənd qəbiristanlıqlarında bağ daşlarında qalan güllə yerləri, sənəq izləri (ən çox “Laçın qayası” deyilən yerdə) hələ də qalır. Sənəq izlərinə “Hacı yurdu”, “Çanaxçı yeri” (meşə-kol sahəsində), “Gümüş quyu”, “Daran yeri” (“Səvdəyə bulacağı” yanında, ətrafındakı qəbirləri də quldurlar dağıtmışlar) adlanan sahələrdə rast gəlinir.

Döyüşlərin gətdiyi Qarayazı və Ağyazı düzlərində (əkin sahələri idi) daşnaklar asir götürdüləri qadınları kürəyində samovar qaynadar, kişilərin gözüni çıxaraaraq onlara bu düzlərdə ağır işgəncələr vermişlər. Önlər Məzrə, Davudlu, Eyyvazlı, Novlu

kəndlərinin dinc sakinləri idilər. Novlu kəndinin Arazqıraqı yerlərdə gedə bilməyən dinc sakinlərin çoxu Cavad Qara İsmayıl oğlunun (1824-1906) kahəsinə (uzunluğu 20 metrdir), Nəsim kahəsinə sığınmalı olmuşdur. Həmin qaqhaqca zamanı Məcid Ələkbərovun ailəsində doğulan körpəyə Qaqay adını qoyublar. Tarixin təkrarlanan acı səhifələrindən birini də Qaqay yaşayıb – bu, 1988-ci ildə, 70 ildən sonra baş verib. O, Nəzər Heydərov adına kolxozun sədri kimi Davudlu kəndindən qayıdarkən kənddən 3 kilometr aralıda körpü üzərində Gorusun Xinzirək (bu kənd əvvəllər müsəlman-türklərin yaşadığı Almalıq kəndi olub) və Gərəvinc kəndlərinin daşnak saqqallıları tərəfindən bir neçə həmkəndlisi ilə birlikdə qətlə yetirilib.

Davudlu kənd sakini Balaxanın Xudayar qızı (1862-1966) həmin illərdə A. Ozanyanın, Q.Nijdenin quldur dəstələrinin nahiyyənin bu kəndlərinə silahlı basqınları barədə (əhəlinin əksəriyyətinin Cəbrayıl qəzasının Araz-sahili obalarına köçməsinə, düşmənin

talancılığından – bütün mal-mülkü, heyvan-qaranı qarət edərək aparmaları-ndan, evləri, məscidləri yandırma-larından, dinc sakinlərə ağır işgəncələrə divan tutmalarından) ağalaya-ağlaya, yana-yana danışırdı. O deyirdi ki, bu hadisə 1905-1907-ci illərdə necə olubsa, 1918-1920-ci illərdə də eyni qansızlıqla təkrarlanmışdır.

Nahiyyənin Eyyvazlı kəndinə basqın-lar Qafan nahiyyəsinin haylar qayıyan kəndlərindən olmuşdur. Bu illərdə düşmən hamıların əvvəlcə bu kəndə, sonra isə Qədili kəndinə yönəlmişdir. Bərgüşad çayının sağ sahilində, Qülləlik dağının ətrafında yerləşən, tariximizin ən qiymətli şahidlərindən özündə yaşa-dan (yaşı 500 ildən artıq olan qədim Mədrəsə yeri qəbiristanlıq olmuşdur) bu kənddə o qanlı illərdə 20 ev vardı, Go-rus şəhəri ilə arası 7-8 kilometr idi. Hay quldurları bu kəndin dinc sakinlərinə də ağır müsibətlər yaşamışlar.

Bu vuruşlardan və hay daşnakla-rının törətdikləri vəhşiliklərdən sonra Qubadlı nahiyyəsinin bir çox yaşayış məntəqələri sıradan çıxmış, əhalisi

köçərək başqa yerlərdə məskunlaşmış, yurdumuzun xeyli toponimik sərvətləri də soyqırımına məruz qalmışdır. Nəticədə 1918-1920-ci illərdən sonra Azərbaycan xəritəsində Xallava (40 ev olub, Novlu kəndindən 10 kilometr aralı qərbə tərəf, camaatı Bərdə və Ağdam nahiyyələrinə köçüb), Qarıqışlaq (40 ev olub), Məmmədli (50 ev olub, əhalisi bütünlüklə Bərgüşad çayı üzərində yerləşən Bəxtiyarlı kəndinə köçüb) kəndlərinin adları yox olmuşdur.

Əsgülüm dağlıq silsiləsinin Salk dağı silsirlərindən Şuşa şəhəri aydın görünür və ətrafında yerləşən Teymur-Müşkanlı kəndində 1918-ci ildə 70 evi, kənd qəbiristanlığı, məscidi və gümbəzi, 1850-ci ildə Bərgüşad çayı üzərində tikilmiş və Əliquluşağı kəndinə keçid olan “Laləzar” daş körpüsünü hay silahlıları məhv etmişlər. Əliquluşağı kəndi ilə Gorusun Gərəvinc kəndi arasında 1 kilometr məsafə var, bu kəndə də hücum ol-duqda əhali yaxınlıqdakı mağaralarda gizlənmişdir.

Q.Nijdenin quldurları Novlu, Davudlu, Teymur-Müşkanlı, Eyyvazlı, Qədili və Məzrə kəndlərindən asir götürdüləri əhəlinin bir hissəsini Gorus həbsxanasında saxlamışlar. Həmin həbsxana hasarının hündürlüyü 4 metrə çatırdı.

Həkəri və Bərgüşad çaylarının qovuşğının solunda yerləşən Zilan-lı kəndində o vaxtlar 10-15 ev olub. Əhəlinin əkin-biçin yeri Yazı düzü idi. Bu ərazidə qonşu Xocahan, Məhrizli, Xanlıq, Həmzəli, Əfəndilər kəndlərinin camaatı da əkin-biçində məşğul olub. Ələ əkin-biçin vaxtı olduğundan və bu düzə əli yalın əhali yetişdiyindən hay quldurları həm kəndlərdə, həm də Yazı düzündə qətləmlər törətmiş, 50-60 dinc sakini qətlə yetirmişlər. Zilanlı kənd sakini Əbdülmühəmməd Cabbar oğlu (1886-1961) kəndə gəlir və evdə heç kimi tapmır. Görür ki, qonşu gəlin hamilə olduğundan qaça bilməyib, evdə qalıb. Kəmək edib onu götürür Yazı düzündə. Həmin qadın dərəzlərin birində körpəsini dünyaya gətirir və sonralar həmin yer “Xıdır olan” adlanır. Xıdır Əbdülrəhman oğlu isə 2003-cü ildəki yaşayış, Sumqayıt şəhərində müəllim işləyib.

1918-ci ildə ən ağır döyüşlər məhz Yazı düzündə olmuşdur. Qubadlı nahiyyəsinin Həkəri çayı hövzəsindəki kəndlərlə (Milanlı, Dədə-

hat, Hat, Başarat, Muradxanlı, Həkəri...) düşmən hücumları Gorusun Gorun-zığ, Daşkənd, Xənazək, Dig kəndləri, eləcə də Qarabağın dağlıq hissəsində yuva qurduqları Arpağədik, Ağcakənd, Donu kəndləri istiqamətindən olmuş-dur. Həkəri kəndi eyni adı çayın sağ sahilində yerləşməklə, əski yerindən (“Kalafalıq” adlı) 5 kilometr cənubda salınmışdır. Bu kəndin əsl adı Xəlifəzur olub. 1918-ci ildə hay quldurları bu kəndin 50-dək evini yandırmış, 30 dinc sakinini amansızlıqla qətlə yetirmişlər.

İskəndərli kəndinin camaatı ətrafdakı kəhalərə – mağaralara sığın-maqla (11 mağara olub, uzunluğu 20, eni 10 metr) canlarını bu qətləmdən qurtara bilib. Amma kəndin yaxınlı-ğında ki qədim qəbiristanlıqdakı qoç şəkili qəbirləri quldurlar dağıtmış, “Meyin bağı” meşəliyindəki qiymətli dəmirəgaci talasını dağırayıb aparmış-dılar.

Həmin soyqırımı faciələrinin şahidi olmuş Həkəri kənd sakinləri Gözəl Kərbəlayi Süleyman qızının (1864-1971), Xanpəri Ağakış qızının (1886-1989) dediklərinə görə, bu qanlı hadisələri Osmanlı Türkiyyəsinin xilaskar ordusu gələn günə kimi davam etmişdir. Ordunun qərərgahı bu kəndə yerləşsə də Qubadlı, Laçın və Şuşa nahiyyələri üzrə döyüşlərin idarə edilməsi buradan həyata keçirilirdi.

1905-1918-ci illərdə baş vermiş bu qanlı hadisələr Osmanlı Türkiyyəsinin 4-cü Qafqaz Ordusunun (K. Qarabəkir paşanın başçılığı ilə) döyüşçüləri gələnkə kimi davam etmişdir. Bu xilaskarlıq yürüşlərindən sonra həm Zəngəzur qəzası, həm də Qubadlı nahiyyəsi düşmən cəynəgindən xilas edilib. Bu ordunun üzvləri Novlu (Salah kişinin evində qərərgah olub) və Davudlu (Xudayar ki-şinin evində) kəndlərinin hərsində bir həftə qalmaqla və yerli özünümüdafiə qüvvələrinin bir daha səfərbər etməklə düşməne layiqli cavab verilib. Bu orduya edilən el yərdimi da quldurlara vurulan gücün, dayən zərbənin artması-na dayaq olmuşdur.

Ordu və yerli müdafiə-müqavimət dəstələri qısa müddət ərzində hay quldurlarını Gorusun 4 kilometrindəki “Dəlik daş” a qədər qovub əraziləri azad ediblər.

Qismət YUNUSOĞLU,
Bakı Dövlət Universitetinin
müəllimi

“Marş Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin 2018-ci il dekabrın 31-nə MALİYYƏ HESABATI

manatla		
	31 dekabr 2018-ci il	31 dekabr 2017-ci il
AKTİVLƏR		
<i>Uzunmüddətli aktivlər</i>		
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	29	34
Cəmi uzunmüddətli aktivlər	29	34
<i>Qısamüddətli aktivlər</i>		
Ticarət və digər debitor borcları	5,854	4,695
Ödənilmiş avanslar	20	41
Pul vəsaitləri	2,589	2,927
Cəmi qısamüddətli aktivlər	8,463	7,663
Cəmi aktivlər	8,492	7,697
KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
<i>Kapital və ehtiyatlar</i>		
Nizamnamə kapitalı	10	10
Bölüşdürülməmiş mənfəət	1,383	1,518
Cəmi kapital	1,393	1,528
<i>Qısamüddətli öhdəliklər</i>		
Ticarət və digər kreditör borclar	7,046	6,083
Cari mənfəət vergisi öhdəliyi	6	60
<i>Uzunmüddətli öhdəliklər</i>		
Təxirə salınmış vergi öhdəliyi	47	26
Cəmi öhdəliklər	7,099	6,169
Cəmi kapital və öhdəliklər	8,492	7,697

MƏCMU GƏLİRLƏR HAQQINDA HESABAT		
	31 dekabr 2018-ci il	31 dekabr 2017-ci il
Broker haqqı	1,714	1,600
Əməliyyat xərcləri	(846)	(890)
Əməliyyat mənfəəti	868	710
Xarici valyuta mübadiləsi üzrə xalis zərər	(18)	(51)
Vergidən əvvəl mənfəət	850	659
Mənfəət vergisi xərci	(170)	(133)
İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR	680	526

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT			
	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
2016-cı il dekabrın 31-nə qalıq	10	1,247	1,257
Elan olunmuş dividendlər	-	(255)	(255)
İL üzrə cəmi məcmu gəlir	-	526	526

2017-ci il dekabrın 31-nə qalıq	10	1,518	1,528
Mühasibat uçotu siyasətində dəyişiklik	-	(305)	(305)
Elan olunmuş dividendlər	-	(510)	(510)
Cəmi il üzrə məcmu gəlir	-	680	680
2018-ci il dekabrın 31-nə qalıq	10	1,383	1,393

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
(Başqa qeydlər olmazsa, min Azərbaycan manatı ilə)

	31 dekabr 2018-ci il	31 dekabr 2017-ci il
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:		
İL üzrə mənfəət	680	526
Düzləşlər:		
Mənfəət vergisi xərci	170	133
Uzunmüddətli aktivlər üzrə kəmənləmə və amortizasiya	10	11
Şübhəli borclar üçün ehtiyatda dəyişiklik	(155)	(67)
Xarici valyuta mübadiləsi üzrə xalis zərər	18	51

Dövlətiyyə kapitalında hərəkətlərdən əvvəl daxil olan pul vəsaitləri	723	654
<i>Dövlətiyyə kapitalında hərəkətlər:</i>		
Ödənilmiş avanslarda azalma(artım)	21	(32)
Ticarət və digər debitor borclarında artım	(1,318)	(615)
Vergilər üzrə kreditör borclarında artım	(18)	4
Ticarət və digər kreditör borclarında artım	962	846
Əməliyyatlar üzrə yaranan pul vəsaitləri	370	857
Ödənilmiş mənfəət vergisi	(185)	(40)
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ YARANAN XALIS PUL VƏSAİTLƏRİ	185	817

MALİYYƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:		
Ödənilmiş dividendlər	(510)	(255)
Maliyyə fəaliyyətləri üzrə istifadə olunan xalis pul vəsaitləri	(510)	(255)

İNVESTİSIYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:		
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin alınması	(5)	(7)
İnvestisiya fəaliyyətlərində istifadə olunan xalis pul vəsaitləri	(5)	(7)
Xarici valyuta ilə saxlanılan pul vəsaitlərinin qalıqlarına valyuta məzənnəsindəki dəyişikliklərin təsiri	(8)	(94)
PUL VƏSAİTLƏRİ, ilin əvvəlində	2,927	2,466
PUL VƏSAİTLƏRİ, ilin sonunda	2,589	2,927

MÜSTƏQİL AUDİTORUN RƏYİ
“Marş Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin payçılarının və rəhbərliyinin nəzərinə

Rəy

Biz “Marş Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin (şirkət) 2018-ci il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə bitən il üzrə məcmu gəlirlər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu siyasətlərinin icmalı və digər izahlı qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Fikrimizə, hazırkı maliyyə hesabatları şirkətin 2018-ci il dekabrın 31-nə maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti maliyyə hesabatlarının beynəlxalq standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli hallarda düzgün əks etdirir.

Rəyin əsasları

Biz auditə beynəlxalq audit standartlarına (BAS) uyğun olaraq həyata keçirdik. Həmin standartlar üzrə məsuliyyətimiz daha sonra hesabatın maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti bələməsinə təsvir olunur. Biz, *mühasiblər üçün beynəlxalq etika standartları qurucunu (IESBA) peşakar mühasiblər üçün etika məqaləsinə (IESBA məqaləsi)*, eləcə də Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditi üzrə təbii edilən etika tələblərinə uyğun şirkətdən əsli olmayan müstəqil şəkildə fəaliyyət göstəririk və digər etika öhdəliklərimizi bu tələblərə və IESBA məqaləsinə uyğun olaraq yerinə yetirmişik. Bizcə, audit rəyi bildirmək üçün əsas verən yetərlı və uyğun audit sübutu əldə etmişik.

Maliyyə hesabatları üzrə rəhbərliyin və idarəetmə sahəliyatləri olan şəxslərin məsuliyyəti

Rəhbərlik hazırkı maliyyə hesabatlarının MHBS-lərə uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də saxtarkarlıq, yaxud səhv nəticəsində yaranmasından əsli olmayaraq mühüm təhrirlərin olmadığı maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin qənaətinə əsasən zəruri sayılan daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik şirkəti ləğv etmək və ya əməliyyatlarını dayandırmaq niyyətində olmadığı və ya buna etməkdən başqa real alternativti olmasa, şirkətin öz fəaliyyətini fəasiləsizlik prinsipi ilə davam etdirməsi qəbiliyyətinin qiymətləndirilməsinə uyğun olduqda fəasiləsizliklə bağlı

məsələlərin açıqlanmasına və mühasibat uçotunun fəasiləsizlik prinsipindən istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə sahəliyatləri olan şəxslər şirkətin maliyyə hesabatı prosesinə nəzarətin təmin edilməsinə cavabdehdir.

Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti
Məqsədimiz ümumilikdə maliyyə hesabatlarının saxtarkarlıq və ya səhvlər nəticəsində yaranı biləcək mühüm təhrirlərdən azad olması barədə kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə birləşdirən auditor hesabatını hazırlamaqdır. Kifayət qədər əminlik yüksək səviyyəli əminliyi əks etdirir, lakin bu, BAS əsasında aparılan auditin (əgər varsa) hər zaman bütün mühüm səhvləri aşkar edəcəyinə zəmanət vermir. Təhrirlər saxtarkarlıq və ya səhvlər nəticəsində yaranı bilər, ayrı-ayrılıqda və ya birlikdə, istifadəçilərin hazırkı maliyyə hesabatları əsasında verdiyi iqtisadi qərarlara əsaslı şəkildə təsir etməsi gözlənilməli əhəmiyyətli hesab olunur.

BAS əsasında auditin bir hissəsi kimi, biz audit zamanı peşakar mulahizələr yürüdüür və peşakar inamsızlığı qoruyub saxlayırıq. Həmcin bizi:

- maliyyə hesabatlarının saxtarkarlıq və ya səhv nəticəsində əhəmiyyətli şəkildə təhrif olunması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərin aradan qaldırılması üçün audit prosedurlarını planlaşdırır yerinə yetirir və rəyimizin əsasında təqdim edəcək kifayət qədər uyğun audit sübutu əldə edirik. Saxtarkarlıq nəticəsində yaranan əhəmiyyətli səhvlərin aşkar olunmaması riski səhv nəticəsində yarananlardan daha yüksəkdir, belə ki, saxtarkarlıq, gizli sövdələşmə, dələduzluq, qəsdən buraxılmış səhvlər, məlumatların təhrif olunması və ya daxili nəzarətlərə əməl etməmək kimi fəaliyyətlərdən ibarət ola bilər.
 - şirkətin daxili nəzarət sisteminin səmərəliliyi barədə rəy ifadə etmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının planlaşdırılması məqsədilə auditlə əlaqətli daxili nəzarət barədə anlayış əldə edirik.
 - rəhbərlik tərəfindən istifadə olunan mühasibat uçotu qaydalarının uyğunluğunu, habelə yerinə yetirilən mühasibat qiymətləndirilməsinin və əidiyyəti açıqlamaların düzgünlüyünü qiymətləndiririk.
 - mühasibat uçotunun fəasiləsizlik prinsipindən rəhbərliyin uyğun şəkildə istifadə etməsi və əldə olunmuş audit sübutu əsasında gələcəkdə şirkətin öz fəaliyyətini fəasiləsizlik prinsipi ilə davam etdirməsinə mühüm şübhə yarada bilən hadisə və ya şəraitlərə bağlı mühüm qeyri-müəyyənliyin mövcud olub-olmaması barədə qərar veririk. Mühüm qeyri-müəyyənliyin olması qənaətinə gəldikdə, biz audit hesabatımıza maliyyə hesabatlarının müvafiq açıqlamalarına diqqət yetirməli və ya bələ açıqlamalar kifayət olmadıqda rəyimizə düzəliş etməliyik. Nəticələrimiz audit hesabatımızın tarixində əldə olunan audit sübutuna əsaslanır. Bununla bələ, gələcək hadisələr və şəraitlər şirkətin öz fəaliyyətini fəasiləsizlik prinsipi ilə davam etdirməsinə mane ola bilər.
 - maliyyə hesabatlarının ümumi təqdimatı, strukturunu, tərkibini, habelə açıqlamaları və maliyyə hesabatının mühüm əməliyyat və hadisələri ədalətli şəkildə əks etdirib-etdirməməsinə qiymətləndiririk.
- Biz idarəetmə sahəliyatləri olan şəxslərə digər məsələlərə yanaşı auditin iş həcmi və müddəti, audit üzrə aşkar olunan mühüm nəticələr, habelə audit zamanı daxili nəzarət sahəsində aşkar etdiyimiz hər hansı mühüm çatışmazlıqlar barədə məlumat veririk.

Bakı, Azərbaycan Respublikası, 28 mart 2019-cu il.

Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 4 sayılı Ərazi
Maliyyə Hesabləşmə Mərkəzi

odun yanacağıının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Təndər 1 lot üzrə keçirilir.
Lot - 1. Odun yanacağıının satın alınması.
Təndər iştirakçılara təklif olunur ki, öz təndər təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün təndər iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Təndərdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Oğuz şəhəri, Xətai küçəsi 29 (əlaqələndirici şəxs- Mayıl Kərimovdan, telefon-(070) 610-24-99) nömrəli ünvanndan ala bilərlər. İştirak haqqı 250 manatdır.
H/h - AZ66AIB32051019446800201168
VÖEN - 6600067641
Bank - “Kapital Bank” ASC-nin Oğuz filiali
Kod - 200684
VÖEN - 9900003611
M/h - AZ37NABZ01350100000000001944
S.W.I.F.T: BIK AIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar təndərdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-təndərdə iştirak etmək üçün yazılı müraciət;
-təndərdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-təndər təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-təndər təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri;
-iddiaçılrm müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
-digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici ildəki təndər təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Təndər proseduru” Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar təndərdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (təndər təklifi və bank təminatı istisna olmaqla) 1 may 2019-cu il saat 17.00-a qədər, təndər təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflə 10 may 2019-cu il saat 17.00-a qədər Oğuz şəhəri, Xətai küçəsi 29 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılrm təklifləri 13 may 2019-cu il saat 11.00-da Oğuz şəhəri, Xətai küçəsi 29 nömrəli ünvannda açıqlacaqdır.
İddiaçılrmın sahəliyatləri nümayəndələri iştirak edə bilərlər.

Təndər komissiyası

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi

2019-cu ildə malların və xidmətlərin göstərilməsinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Təndər 6 lot üzrə keçirilir.
Lot-1. Xüsusi kağız və mexaniki üsulla enib-qalxan hədəflərin satın alınması.
Lot-2. Yanacaq paylayan kalonkaların müayinəsinin, yanacaqdaşıyan avtomobillərin çənələrinin kalibrələnməsinin və pasportlaşmasının satın alınması.
Lot-3. Dəftərxana ləvazimatlarının satın alınması.
Lot-4. Yuyucu maddənin satın alınması.
Lot-5. Xidməti atlar üçün quru otun satın alınması.
Lot-6. Karticlərin və antivirus programının satın alınması.
Təndər iştirakçılara təklif olunur ki, öz təndər təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində malların (xidmətlərin və ya işlərin) keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda

göstərilən meyarlar əsasında ən sərfəli təndər təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün təndər iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Təndərdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
İştirak haqqı Lot-1 – 10 manat, Lot-2, Lot-3 və Lot 5 hər biri – 50 manat, Lot-4 – 30 manat, Lot-6 isə – 40 manatdır.
B1. Benefisiar (alan) bank
Adı – Dövlət Xəzinədarlığı Agentliyi
Kod – 210005
VÖEN – 1401555071
m/h – AZ41NABZ 01360100000000003944
SWIFT BIK CTREAZ22

B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı – DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
h/h – AZ44CTRE 0000000000000245870
VÖEN – 1500426471
D3. Būdcə təsnifatının kodu – 142340
D4. Būdcə səviyyəsinin kodu – 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar təndərdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- təndərdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərlərin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əslı);

- təndər təklifi (təndər proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- təndər təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (təndər proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) təndər təklifi ilə birlikdə təqdim edilməlidir. Bank təminatını təndər zərfində təqdim etməyən iddiaçının təndər təklifi etibarsız sayılır və təndərdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- iddiaçının son bir ildəki (əgər daha əldə müddətdə fəaliyyət göstərsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti ;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri (notariusdan təsdiq edilmiş surəti).
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2019-cu ildə təsdiq olunmuş surəti;
- son iki ildə malların (xidmətlərin və ya işlərin) təchizatı sahəsində fəaliyyəti, məddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analogi işlərdə təcrübəsi, iddiaçının potensial

texniki və kadr imkanları haqqında rəsmi məlumat);
- müvafiq mallar və xidmətlər üzrə mənsə və uyğunluq sertifikatları.
Təndər iştirakçılrmından tələb olunan sənədlər 19 aprel 2019-cu il saat -12.00-a qədər bir nüsxədə, təndər təklifi isə 30 aprel 2019-cu il saat 12.00-a qədər ikiqat zərflə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əslı və surəti) Daxili Qoşunların Baş İdarəsində əlaqələndirici şəxslərə təqdim edilməlidir.
Göstərilən müddətdən gec təqdim olunan təndər təklifləri və sənədlər qəbul olunmayacaqdır.
Sənədlərin qəbulu - hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir.
Təndər zərflərinin açılış proseduru 1 may 2019-cu il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q.Musabəyov küçəsi 4-də) keçiriləcəkdir.
İclasda iddiaçılrmın sahəliyatləri nümayəndələri də iştirak edə bilərlər.
İddiaçılar əlavə məlumatı aşağıdakı ünvanndan ala bilərlər:
Ünvan – Bakı şəhəri, Q. Musabəyov küçəsi 4.
Telefon – 569-95-10, əlaqələndirici şəxs – E.Əliyev.

Təndər komissiyası

“Kaspian İnterneşnl Brouking” MMC-nin 2018-ci il dekabrın 31-nə MÜHASİBAT BALANSI (rüblük və illik)

Manatla		
	İlin əvvəlində	Hesabat dövrünün sonuna
AKTİVLƏR		
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	23875.97	73907.79
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
Dəşənməz əmlakə investisiyalar		
Qeyri-maddi aktivlər	11691.7	10522.53
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borclar		
Uzunmüddətli maliyyə aktivləri:	0	0
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisiçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
<i>Cəmi uzunmüddətli aktivlər</i>	<i>35567.67</i>	<i>84430.32</i>
II. QİSAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:	1842558.8	814057.81
birbaşa sığorta üzrə	1842558.8	711447.82
təkrarsığorta əməliyyatları üzrə :		0
- təkrarsığortaçı üzrə		
- təkrarsığortalı üzrə		
asılı təşkilatlar üzrə		101665.12
iddia tələbləri üzrə		
işçi heyəti üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar		944.87
Pul vəsaitləri və onların ekvivalentləri:	2166990.41	1148129.92
kassa	469.53	1389.53
hesabləşmə hesabı	258321.81	92255.63
valyuta hesabı	1908109.07	1054484.76
depozit hesablar		
sair pul vəsaitləri		
Qısamüddətli maliyyə aktivləri:	0	0

dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	0	0
hayat sığortası sahəsi üzrə		
qeyri-hayat sığortası sahəsi üzrə		
Sair qısamüddətli aktivlər:	0	934930.76
gələcək hesabat dövrlərinin xərcləri		20532
verilmiş avanslar		914398.76
təhtil hesablar		
Sair aktivlər		
<i>Cəmi qısamüddətli aktivlər</i>	<i>4009459.21</i>	<i>2897118.49</i>
CƏMİ AKTİVLƏR	4045026.88	2981548.81
KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlində	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	17001	17000
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:	0	0
yenidən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	1955826.18	2051598.38
Hesabat dövründə xalis mənfəət (zərər)	1722574.95	1762483.44
Mühasibat uçotu siyasətində dəyişikliklərə bağlı mənfəət (zərər) üzrə düzləşlər		
Kəçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	233251.23	289114.94
Elan edilmiş dividendlər		
<i>Cəmi kapital</i>	<i>1972827.18</i>	<i>2068598.38</i>
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	0	0
Hayat sığortası sahəsi üzrə :		
Qeyri-hayat sığortası sahəsi üzrə:		
Qarşısahmə tədbirləri fondu		
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları :	0	0
amayın ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər		
Sair uzunmüddətli öhdəliklər:	0	0
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	0	0
təkrarsığortaçı üzrə		
təkrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
Cəmi uzunmüddətli öhdəliklər	0	0
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	0	
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	2072199.7	912950.43
amayın ödənilməsi üzrə		
büdcə üzrə	235002.8	277347.78
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər	1837196.9	635602.65
Sair qısamüddətli öhdəliklər:	0	0
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi

Təmir işlərinin və malların satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 13 lot üzrə keçiriləcəkdir.
Lot-1. Biofizika İnstitutunun inzibati bina-sında təmir işlərinin satılınması.

Lot-2. Bakı şəhəri, Mireli Qaşqay küçəsində yerləşən çoxmərtəbəli yaşayış bi-nasının akademiya məxsus qeyri-yaşayış sahəsində təmir işlərinin satılınması.

Lot-3. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının ərazisində yerləşən istirahət mərkəzində təmir işlərinin satılınması.

Lot-4. Zoologiya İnstitutunun 2 mərtəbəli vivarı (köməkçi) binasında təmir işlərinin satılınması.

Lot-5. Strateji Elmi – Tədqiqatlar Mərkəzinin "AMEA Yüksək Texnologiyalar Parkı"nın ərazisində yerləşən 2 mərtəbəli in-zibati binasında təmir işlərinin satılınması.

Lot-6. Strateji Elmi – Tədqiqatlar Mərkəzinin "AMEA Yüksək Texnologiyalar Parkı"nın ərazisində yerləşən 1 nömrəli elmi – tədqiqat laboratoriya binasında təmir işlərinin satılınması.

Lot-7. "AMEA Yüksək Texnologi-yalar Parkı"nın ərazisində yerləşən mərkəzləşdirilmiş analitik laboratoriya bina-sında təmir işlərinin satılınması.

Lot-8. AMEA-nın Əhmədli qəsəbəsində yerləşən nəqliyyat təsərrüfatı binasında və onun ətrafında təmir işlərinin satılınması.

Lot-9. Mərkəzi Nəbatat Bağının Mətbuat prospektinə tərəf hasarında təmir işlərinin satılınması.

Lot-10. AMEA-nın Polimer Materialla-rı İnstitutunun ərazisinin hasarında təmir işlərinin satılınması.

Lot-11. AMEA-nın Mərkəzi Elmi Kitab-xanasının inzibati binasında təmir işlərinin satılınması.

Lot-12. AMEA-nın Bakı şəhəri, Hüseyn Cavid prospektində yerləşən əsas binasında təmir işlərinin satılınması.

Lot-13. Diger maşın və avadanlıqlar maddəsi üzrə malların satılınması.

Maraqlananlar 1–ci lotdan 12-ci lotədək

hər bir lot üçün 30 (otuz) manat, 13 –cü lot üçün isə 100 (yüz) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər.

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsi

VÖEN-1700007431
Bank- DXA
Kod-210005
VÖEN- 1401555071

M/h-AZ41NABZ0136010000000003944
SWIFT-CTREAZ22

H/h-AZ28CTRE0000000000004138316
Fond-7, Bütçə təsnifatı kodu- 142340.

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Məlgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün aşağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada tender komissiyasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində təklifin bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- məlgöndərənlər (podratçı) haqqında tələb olunan sənədlər;

- məlgöndərənlər (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;

- məlgöndərənlər (podratçının) ixtisas göstəricilərinə dair məlumat;

- məlgöndərənlər (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə

yetilirməsi vaxtı keçmiş öhdəliklərin olub-ol-maması haqqında müvafiq vergi orqanından arayış;

- son bir ildəki maliyyə fəaliyyəti haqqın-da vergi orqanları tərəfindən təsdiq olunmuş bəyannamənin surəti;

- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış;

- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;

- son bir ildə yerinə yetirilmiş analoji işlərin ünvani göstərilərkə ətraflı məlumat.

Məlgöndərənlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 16 aprel 2019-cu il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər.

Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs – N.Abbasova (telefon – 012-492-59-76) müraciət edə bilərlər.

İddiaçılar tender təklifini və təklifin bank təminatını imzalanıb möhürlənmiş, ikitat bağlanmış zərfdə 26 aprel 2019-cu il saat 17.00-dək Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30 nömrəli ünvanda yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasında tender komissi-yasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 29 aprel 2019-cu il saat 11.00-da AMEA RH-nin kiçik iclas zalında açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanu-nun tələblərinə uyğun keçiriləcəkdir.

Tender komissiyası

olunmuş bəyannamənin surəti;

- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış;

- məhkəmə araşdırmalarına cəlb olu-nub-olunmaması barədə məlumat;

- son bir ildə yerinə yetirilmiş ana-loji işlərin ünvani göstərilərkə ətraflı məlumat.

Məlgöndərənlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 29 aprel 2019-cu il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər.

Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs – N.Abbasova (telefon 012-492-59-76) müraciət edə bilərlər.

İddiaçılar tender təklifini və təklifin bank təminatını imzalanıb möhürlənmiş, ikitat bağlanmış zərfdə 10 may 2019-cu il saat 17.00-dək Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30 nömrəli ünvanda yerləşən AMEA Rəyasət Heyətinin inzibati bi-nasında tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 13 may 2019-cu il saat 11.00-da AMEA RH-nin kiçik iclas zalında açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru "Dövlət satınal-maları haqqında" Azərbaycan Respub-likası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tender komissiyası

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi

malların satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot-1. Diger maşın və avadanlıq maddəsi üzrə malların satılınması.

Maraqlananlar 100 (yüz) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər.

Azərbaycan Milli Elmlər Akademiyası-nın İşlər İdarəsi

VÖEN-1700007431
Bank- DXA
Kod-210005
VÖEN- 1401555071

M/h-AZ41NABZ0136010000000003944
SWIFT-CTREAZ22

H/h-AZ28CTRE0000000000004138316
Fond-7, Bütçə təsnifatı kodu- 142340.

Iştirak haqqı heç bir halda geri qay-tarılır.

Məlgöndərənlər (podratçılar) iddi-açı statusu qazanmaq üçün aşağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada tender komissi-

yasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində təklifin bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- məlgöndərənlər (podratçı) haqqında tələb olunan sənədlər;

- məlgöndərənlər (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qey-diyyatdan keçdiyi ölkə və rekvizitlər;

- məlgöndərənlər (podratçının) ixtisas göstəricilərinə dair məlumat;

- məlgöndərənlər (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında mü-vafiq vergi orqanından arayış;

- son bir ildəki maliyyə fəaliyyəti haq-qında vergi orqanları tərəfindən təsdiq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

AÇIQ TENDER ELAN EDİR

Tender 2 Lot üzrə keçirilir.
Lot-1. Şüaranın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müvafiq istiqamətlər üzrə təlimlərin təşkil.

Lot-2. Şüaranın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müvafiq istiqamətlər üzrə tədbirlərin təşkil.

Tender iştirakçılarının təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun öz təkliflərini möhürlənib imza-lanmış, ikitat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və analoji sahədə iş təcrübəsi.

Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs- Sevinc İsgəndərova

Tel-493-17-80 (240)

E-mail- s.isgandarova@cssn.gov.az

Ünvan- Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub. Maraqlananlar əsas şərtlər toplusunu Lot-1 və Lot-2 üçün hər birinə 100 manat

məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:

Təşkilat- Azərbaycan Respublikası-nın Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

VÖEN- 137696511
H/h- AZ08-1706511

TRE000000000000005418301

Bank- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071

M/h- AZ-41NABZ0136010000000003944

S.W.I.F.T. CTREAZ22

Iştirak haqqı heç bir halda geri qay-tarılır. İddiaçılar tenderdə iştirak üçün 16 aprel 2019-cu il saat 18.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti

Tender komissiyası

“Azərxałça” ASC

Sumqayıt şəhəri, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə məxsus 3,8 hektar ərazidə inşa ediləcək Xalça Emalı Müəssisəsinin layihə-smeta sənədlərinin hazırlanmasının satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarının təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qa-nununa uyğun, öz tender təkliflərini möhürlənib imzalanmış, ikitat bağla-mada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstün-lük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, ixtisas uyğunlu-ğu, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, texniki imkanları və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 300 manat məbləğdə iştirak haqqı-nı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, N.Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2 nömrəli ünvandan (əlaqələndirici şəxs- Xanlarov Emin Vi-dadi oğlundan, telefon +4656658/123) ala bilərlər.

“Azərxałça” ASC
H/h- AZ58HAJCH-
CRAZN1000077050001

VÖEN-1503323631

Bankın adı- “XALQ Bank” ASC-nin Baş filiali

Kod- 501026
VÖEN- 2000296061
M/h- AZ-24NABZ01350100000000067944

S.W.I.F.T.BIK: HAJCAZ22

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin bir faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin olub-olmama-sı haqqında müvafiq dövlət orqanının arayışı;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunan maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-müvafiq işlər üzrə uyğunluq serti-fikatları;

-lisenziyanın əsl və surəti.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olun-malıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınal-maları haqqında” Qanunun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 aprel 2019-cu il saat 17.00- dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitat zərfdə 24 ap-rel 2019-cu il saat 17.00- dək Bakı şəhəri, N.Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2 nömrəli ünvanda yerləşən “Azərxałça” ASC-yə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarı-lacaqdır.

İddiaçıların təklifləri yuxarıda göstərilən ünvanda 25 aprel 2019-cu il saat 11.00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri komissiya-nın iclasında iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxs

laboratoriyalar üçün ləvazimatların satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini imzalanıb möhürlənmiş, ikitat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi.

Tenderdə iştirak etmək istəyənlər 900 (doqquz yüz) manat məbləğdə, heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olu-nmuş əsas şərtlər toplusunu Bakı şəhəri, S.S.Axundov küçəsi 73C nömrəli ünvandan (əlaqələndirici şəxs –S.Əliyevadan, tel: (+99412) 377 00 20/ 377 00 21 (daxili 504) ala bilərlər.

Təşkilat- Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxs

VÖEN- 1005379691

“Kapital Bank” ASC-nin Mərkəz filiali

VÖEN- 9900003611

H/h- AZ71AI-
IB38090019440419396102

M/h- AZ-37NABZ0135010000000001944

Kod- 200026
SWIFTBIK- AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl-dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin

olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uy-ğunluq sertifikatları;

- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış;

- məhkəmə araşdırmalarına cəlb olu-nub-olunmaması barədə məlumat;

- son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

İddiaçılar ilkin sənədləri 17 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikitat zərfdə 25 aprel 2019-cu il saat 15.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 26 aprel 2019-cu il saat 15.00-da Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxs

laboratoriyalar üçün reagent, reaktiv və diaqnostik dəstlərin satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini im

Xarici xəbərlər

ABŞ

İstehsal dayandırılır

"Ford" avtomobil şirkətinin Rusiyadakı üç zavodunu yenidənqurma ilə əlaqədar bağlayacağı gözlənilir. Xatırladaq ki, "Ford" üç il əvvəl Yaponiya və İndoneziyada da istehsal müəssisələrini bağlayıb. Yeri gəlmişkən, 2012-ci ildə Rusiyada 1 milyon 970 min avtomobil istehsal edən şirkət 2018-ci ildə maliyyə sıxıntılar səbəbindən bu rəqəmi 1 milyon 560 minə endirib.

Məlumatı "Auto.tut.by" yayıb.

İspaniya

Rekord göstərici



İspaniya iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmi rekord səviyyəyə çatıb. 2018-ci ilin yekunlarına görə, ölkə iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcmi 46,827 milyard avro təşkil edib ki, bu da 2017-ci ildəkindən 71 faiz çoxdur.

Xəbəri "Marca" verib.

Səudiyyə Ərəbistanı

İrihəcmli alqı-satqı

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" bu ölkənin neft-kimya nəhəngi "SABIC"-in səhmlərinin 70 faizini alır. Bildirilir ki, "Saudi Aramco" səhmlərə görə, 69,1 milyard dollar ödəyəcək. Mütəxəssislər qeyd edirlər ki, bu, kimya sektoru tarixindəki ən böyük satınalmalardan biridir.

Məlumatı "Business Insider" yayıb.

Estoniya

Robot hakim hazırlanır



Estoniyada süni intellektlə işləyən robot hakim yaradılacaq. Bildirilir ki, ölkənin Ədliyyə Nazirliyi məlumatların toplanılması üzrə baş mütəxəssisə belə robotun yaradılması üçün müraciət edib. Məlumatla görə, robot hakim yalnız 7 min avroyadək olan iddialar üzrə mübahisələri həll edəcək. Qeyd edilir ki, məhkəmə sistemində süni intellektin tətbiqi dövlət aparatının yükünü xeyli azaldacaq.

Məlumatı "Belta" yayıb.

Almaniya

Hernandez "Bavariya"da

"Bavariya" futbol klubu Lukas Hernandezi transfer edib. 23 yaşlı fransalı müdafiəçinin keçidi üçün Bundesliga təmsilçisi Madridin "Atletiko" komandasına 80 milyon avro ödəyib. Gənc müdafiəçi ilə 2024-ci ilin yayındakı müqavilə imzalanıb.

Xəbəri "Eurosport" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Çin lideri Parisdə danışıqlar aparır

Parisdə Fransa Prezidentinin təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) rəhbərliyi və Çin Xalq Respublikasının Sədri Si Cinpinin arasında daha sıx iqtisadi əlaqələr qurmaq məqsədilə müzakirələr başlanıb. Aİ-ni danışıqlarda Avropa Komissiyasının sədri Jan Klod Yunker, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel təmsil edirlər. Xəbəri "Euronews" agentliyi yayıb.

Mediaya sızan məlumatlara görə, qarşılıqlı güzəştlər əsasında daha intensiv əməkdaşlığa nail olmaq məqsədilə aparılan danışıqlar heç də hamar getmir. Fransa Prezidenti E.Makron danışıqlar barədə media-a açıqlamasında deyib: "Bizim aramızda, əlbəttə, müəyyən fərqlər mövcuddur. Bəşəriyyətin tarixi rəqabətə dözümlüdür. Biz sadəlövh deyilik. Lakin biz Çinə hörmət bəsləyirik, dialoq və əməkdaşlığa hazırıq. Bunun cavabında Çinin də öz növbəsində Aİ-nin birliyinə, bizim və bütün dünya üçün əhəmiyyət kəsb edən dəyərlərimizə hörmət edəcəyinə ümid edirik".

Qeyd edək ki, Çin lideri Parisdən əvvəl Romada İtaliya hökuməti ilə bir



sıra mühüm ikitərəfli sazişlər imzalayıb. Bəzi Avropa ölkələri Çin kapitalının "Köhnə qitə"nin infrastrukturuna güclü axınının Aİ-nin birliyinə və iqtisadi müstəqilliyinə təhlükə törədəcəyindən narahat olur. Avropa Komissiyasının sədri Jan Klod Yunker isə Çinlə aparılan danışıqlar barədə fikrini

belə şərh edib: "Mən çox istərdim ki, bizim qarşılıqlı əməkdaşlığımız hazırkı səviyyədən daha yüksək olsun. Bu gün Aİ ölkələri Çin şirkətləri üçün açıq olduğu kimi, Çin bazarı da bizim üçün açıq olmalıdır". Qeyd etmək lazımdır ki, Parisdə danışıqlar aparıldığı zaman Tibet və

M.HACIXANLI, "Xalq qəzeti"

"Azercell"-in dəstək olduğu "Dataforest" startapı çempion oldu

"Azercell Telekom" MMC-nin "Barama" innovasiya və Sahibkarlıq Mərkəzinin dəstək olduğu startaplar beynəlxalq miqyaslı müsabiqələrdə ölkəmizi uğurla təmsil etməyə davam edirlər.

Bu dəfə mərkəzin gənc rezidentlərindən "Dataforest" böyük uğura imza ataraq, "İKT" tətbiqi: həyatın bütün aspektlərində fayda – E-biznes" kateqoriyasında "Informasiya Cəmiyyəti üzrə Dünya Sammitinin (WSIS) çempionu seçilib. İlk dəfə 2012-ci ildə keçirilən WSIS, qazanmaq sahələrində mövcud trendlərin, yeniliklərin və çətinliklərin müzakirə olunduğu ən iri toplantı hesab olunur.

"Dataforest" WSIS Pay Sahibləri cəmiyyəti tərəfindən təsdiqlənən 1064 layihədən biridir.

Bu ilin 8-12 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində

keçiriləcək "WSIS 2019 Forumu"nda WSIS cəmiyyətinin 2 milyondan artıq səs toplayan 18 qalib və 72 çempion layihəsinin mükafatlandırılması gözlənilir. Məlumat üçün bildirək ki, "Dataforest" dünyanın hər yerindən öz məlumatlarını yükləmək və paylaşmaqla asudə vaxtlarında pul qazanmaq istəyən insanları, eləcə də şirkətləri birləşdirən unikal bir platformadır. 2018-ci ildə yaradılan startap, ölkəmizdə də qısa müddət ərzində böyük nailiyyətlər qazana bilib, "MIT GSL Azerbaijan Demoday"ının qalibi olan layihə, "AWITA 2018"də "İlin Startapı" kimi mükafatlandırılıb.



Parlament üzvləri tərəfindən qəbul olunan 8 variant arasında razılaşmasız "Brexit", təkrar referendumun keçirilməsi və Avropa iqtisadi zonasında ölkənin üzvlüyünün saxlanılması kimi təkliflər olub. Bununla belə, İcmalar Palatası ölkənin Avropa İttifaqından çıxması tarixinin təxirə salınmasını nəzərdə

tutan qanun layihəsini səs çoxluğu ilə qəbul edib. Parlamentin 441 üzvü bu düzəlişin lehinə, 105 üzvü əleyhinə səs verib.

Qeyd edək ki, layihəyə əsasən baş nazirin təqdim etdiyi "Brexit" razılaşması bu həftə parlamentdə qəbul edilərsə, Birləşmiş Krallıq Avropa İttifaqını mayın 22-də tərk edəcək. Əks halda, Bri-

İcmalar Palatası "Brexit"lə bağlı alternativ variantların əleyhinə səs verib

"Euronews" agentliyinin yaydığı məlumata görə, Böyük Britaniya Parlamentinin İcmalar Palatası "Brexit"lə bağlı müxtəlif partiya və siyasi qruplar tərəfindən təklif olunan alternativ variantların hamısının əleyhinə səs verib.

taniya Avropa İttifaqından razılaşma əldə olunmadan aprelin 12-də çıxacaq. Bu arada Baş nazir Tereza Mey vaxtından əvvəl istefa verməyə hazır olduğunu bəyan edib. Mühafizəkarlar Partiyasından olan parlamentarilərlə görüş zamanı hökumət başçısı bildirib ki, parlament

"Brexit" razılaşmasını qəbul edəcəyi təqdirdə bu addımı atacaq. Mühafizəkarlar Partiyasının razılaşmanın əleyhinə səs vermiş 25 üzvü bu bəyanatdan sonra sənədi dəstəkləmək niyyətində olduqlarını bəyan edib.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

Hava proqnozu

☞ Martın 29-da ☞ Bakıda və Abşeron yarımadasında buludlu olacaq, aralıq yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Aralıq güclənən şimal küləyi əsəcək. Gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq. ☞ Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə aralıq yağış, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5 dərəcə isti, dağlıq ərazilərdə 2-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq. ☞ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,

Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə aralıq yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq. ☞ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə aralıq yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 3-6, gündüz 8-12 dərəcə isti olacaq. ☞ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıl, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq.

Mülayim qərb küləyi əsəcək. Gecə 0-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq. ☞ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 4-7, gündüz 8-12 dərəcə isti olacaq. ☞ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 5-7, gündüz 7-12, dağlarda gecə 0-3, gündüz 5-7 dərəcə isti olacaq.

Malta ordusu liviyalı miqrantların qaçırıldığı Türkiyə gəmisini azad edib



Malta ordusunun xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində Türkiyədən Liviyaya üzən quru yük gəmisi miqrantlardan geri alınıb. Dünən səhər saatlarında gəmi Maltanın Valletta limanına gətirilib.

Martın 22-də Palau bayrağı altında Türkiyənin Tuzla limanından Aralıq dənizinə çıxan "Elhiblu-1" quru yük gəmisi Liviya və İtaliya sahilləri arasında 108 miqrantı xilas edib. Gəmi heyəti 5 nəfərdən ibarət olub. Daha sonra miqrantlar Liviyaya qayıtmadan imtina edərək

üşyan qaldırıb və gəmidə nəzarəti ələ keçiriblər. Gəminin ələ keçirilməsindən xəbər tutan Malta hakimiyyəti onun sahile yan almasına imkan verməyəcəyini bəyan edib. İtaliyanın Baş naziri Matteo Salvini də tankeri azad etməyə çağırış edərək İtaliya limanlarının

gəmini qəbul etməyəcəyini bildirib. Baş nazir deyib: "Bunlar kasıb miqrantlar yox, dəniz quldurlarıdır. Onlar İtaliyanı yalnız bionoklla görə bilərlər". Martın 28-də Malta ordusunun keçirdiyi xüsusi əməliyyat nəticəsində gəmi və heyət azad olunub.

"Xalq qəzeti"

Ukraynada partlayış

Ukraynanın Kropivnitski şəhərində (əvvəlki Kirovoqrad) bir neçə partlayış baş verib.

Hadisə qazdoldurma stansiyasında olub. Partlayışdan sonra yanğın baş verib. Nəticədə, 5 yanacaq daşıyan maşın və 10 yüngül avtomobil yanıb. Yaxınlıqda ikimərtəbəli binanın dam örtüyü tam yarusız hala düşüb. Yaxınlıqda yerləşən binaların şüşələri sınıb.



Partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

Qəzanfər QASIMOV, "Xalq qəzeti"

AİİB Banqladeşə 120 milyon dollar kredit ayırıb



CNN-nin yaydığı məlumata görə, Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası Banqladeşə 120 milyon ABŞ dolları kredit ayrılmasını təsdiqləyib.

Bankın Pekindəki mənzil-qərargahından bildiriblər ki, kredit 4 milyondan çox adamın yaşadığı Cittaqaon bölgəsində elektrik təchizatı sisteminin yenilənməsinə və inkişafına sərf olunacaq.

Qeyd edək ki, AİİB 100 milyard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək müxtəlif ölkələrə, ümumilikdə, 36 layihəyə 7,62 milyard dollardan çox kredit ayırıb.

Rövşən ATAŞİYEV, "Xalq qəzeti"

"Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti

Keçirilməsi nəzərdə tutulan yeni - anı, bayram və ərəfəli loteriyaların, cəmiyyətin rəsmi internet sahifəsi və digər üsullarla satılan lotereya biletlərinin reklam kampaniyalarının səmərəliliyini artırmağa yönəldilmiş tədbirlərin həyata keçirilməsi məqsədilə kotirovka sorğusu elan edir. Kotirovka təklifləri 3 aprel 2019-cu il saat 10.00-dək qəbul edilir. Əlaqələndirici şaxs - L. İmanverdiyeva, telefon- 055 2508262. Ünvan - Bakı şəhəri, Təbriz küçəsi 79 -

Azərbaycan Dövlət Bədən Tərbibəsi və İdman Akademiyası tərəfindən Məmmədli Orxan İlqar oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN

"Xalq qəzeti"-nin baş redaktoru Həsən Həsənov, qəzetin əməkdaşları Tahir Aydınoglu və Namiq Qədimoglu görkəmli filosof, professor

BABƏK QURBANOVUN

vəfatından kədərli xəbərlərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 02273

İNDEKS 0282

TİRAJ 7426

SİFARİŞ 1019

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00